



## Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Hörmətli həmvətənlər!  
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.  
İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın uly amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir.  
Milli-mənəvi və dini dəyərlərinə həmişə sadıq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.  
Əziz bacı və qardaşlarım!  
Ümidvaram ki, bu mübarək bayram günlərində dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradan mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizə və ölkəmizin hüduklarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.  
Qurban bayramınız mübarək olsun!

*İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 27 iyun 2023-cü il

## Müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb




İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Dövlət başçıları bir-birini və xalqlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik etmiş və ən xoş arzularını çatdırmışlar. Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunmuş, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

*Prezidentin Mətbuat Xidməti*

## Prezident İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib



# Dövlətçiliyin və müstəqilliyin etibarlı müdafiəçiləri



**Azərbaycana sədaqətli xidmət və qəhrəmanlıq, vətənpərvərlik,  
məsuliyyət missiyası polisin 105 illik şərəf salnaməsidir**

## Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətləri möhkəmlənir

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon söhbəti olub.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birinə və xalqlarına müqəddəs Qurban bayramı münasibətilə təbriklərini və ən xoş arzularını çatdırdılar.

Məhəmməd Şahbaz Şərif bu yaxınlarda Azərbaycana rəsmi səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirdi.

Söhbət zamanı Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi məmnunluqla qeyd olunub, münasibətlərimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

*Prezidentin Mətbuat Xidməti*



kəmlənməsi məmnunluqla qeyd olunub, münasibətlərimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

İstiqalımızın polad sipərlərindən, sabitliyin və təhlükəsiz həyatın əsas təminatçılardan olan Azərbaycan polisi fəaliyyətinin 105-ci ildönümünü ölkəmiz üçün əlamətdar yubiley silsiləsində qeyd edir.

Ulu Öndər Heydər Əliyevin 100, Milli Qurtuluşun 30, Xalq Cümhuriyyətinin 105, həmçinin tarixin ən qüdrətli Azərbaycanın müəllifi olan İlham Əliyevin Prezidentliyinin 20 illiyi xalqımız tərəfindən böyük qədirlənlik, minnətdarlıq və sevinclə qeyd olunur.

Əhəmiyyətli məsələ odur ki, sadalanan bu əlamətdar tarixi məqamların hər birinin mahiyyətində daxili işlər orqanlarının şərefli, sədaqətli və peşəkar fəaliyyəti əlahiddə iz qoyub. Böyük zəfərə verdiyi töhfələri, cəsarətliyə qarşı mübarizədə davamlı nailiyyətləri və pandemiya dövründəki fədakarlıqları isə daxili işlər orqanlarının peşə bayramında qürur duyacağı anlardır.

### Şanlı tarix

Tarixinin zəfərli dövrünü yaşayan Azərbaycan iqtisadi-sosial inkişaf modeli ilə yanaşı, həm də təhlükəsizliyin və sabitliyin etibarlı təminatı baxımından dünyada mükəmməl nümunələrdən birini yaradıb. Transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən beynəlxalq terrorçuluğun sərəhəd tanımadığı, krimonogen durumun global miqyasda köskünləşdiyi müasir dövrdə ölkəmiz, Prezidentin təbirincə desək, sabitlik adasına çevrilib. Bu nailiyyətin əldə olunmasında, şübhəsiz ki, daxili işlər orqanlarının da özəmkar fəaliyyəti qeyd edilməlidir.

→ 4

## Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib



## Qisasımız ağır oldu

"Dəmir yumruq" növbəti dəfə Hayastana və xarici havadarlarına başa saldı ki, təxribatların qarşısı artıqlaması ilə alınacaq

→ 6

## Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib



## Hayastan kimə güvənir?

Məğlub ölkə təxribatlarla özünü məhvə aparır

→ 6





## Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya

Hörmətli Aleksandr Qriqoryeviç. Sizi və Sizin şəxsinizdə dost Belarusun bütün xalqını dövlət bayramı - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxson öz adından səmimi-qəlbən təbrik edirəm. Bizim ölkələrimizi ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır. Bu il biz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Fərəhli haldır ki, tarixi baxımdan qısa zaman kəsiyi ərzində biz növbəti orta keçmişin müsbət nəticələrinin qorunub saxlanılmasına və artırılmasına, həm də qarşılıqlı fəaliyyətin keyfiyyətə yeni səviyyəyə çıxarılmasına nail olmuşuq. Biz Azərbaycan-Belarus əməkdaşlığının ölkələrimiz üçün qarşılıqlı maraq kəsb edən

bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk. Əminəm ki, bizim birgə söylərimiz xalqlarımızın və ölkələrimizin maraqları naminə bundan sonra da Azərbaycan və Belarus arasında ənənəvi dostluq əlaqələrinin və strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəldiləcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cəsarət, səadət və uğurlar, Belarus Respublikasına isə firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2023-cü il

## Cibuti Respublikasının Prezidenti zati-aliləri cənab İsmail Ömər Gellehə

Hörmətli cənab Prezident. Cibuti Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdan təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Cibuti dövlətlərarası əlaqələrinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsirlərdə səmərəli əməkdaşlığımızın uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cəsarət, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2023-cü il

## "BakuBus" Məhdud Məsuliyyəti Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2554 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:  
"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 259; 2022, № 5, maddə 534) birinci hissəsində

"Elnur Əliyev - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini" sözləri "Rohman Hümmətov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini" sözləri ilə əvəz edilsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyul 2023-cü il

## Son günlər Azərbaycanda baş verən sel və daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı müşavirə keçirilib



İyulun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəni açan Baş nazir Ə.Əsədov ötən illərdən fərqli olaraq cari ilin may-

iyun aylarında ölkəmizin bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçdiyini, yağınntların miqdarının artdığını, əsasən dağlıq və dağətəyi rayon-

larda leysan xarakterli intensiv və güclü olduğunu qeyd edib.

Diqqətə çatdırılıb ki, əsasən iyun ayında respublikanın əksər ərazilərində çaylara sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artıb, sel və daşqınlar baş verib.

Təbii fəlakət baş verən rayonlar üzrə aidiyyəti qurumlar



tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər görülmüş, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilib, yuyularaq dağıdılan yol infrastrukturuna bərpa olunub.

Bildirilib ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, hətəyətə sahələrə, həmçinin ökin sahələrinə və fermer təsərrüfatlarına, eyni zamanda digər infrastrukturda dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilib.

Müşavirədə sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün görülən işlər bə-

rədə məruzələr dinlənib, müzakirələr aparılıb.

Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri və operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Eyni zamanda qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən təbii fəlakətə qarşı xəbərdarlıq sisteminin təkmilləşdirilməsinə vacibliyi vurğulanıb. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilməsi şəkildə həyata keçirilməsinin önəmi qeyd edilib.

## Xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb



İyulun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-yə işgüzar səfəri çərçivəsində dövlət katibi Entoni Blinken ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycan ilə Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırkı regional vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov saziş layihəsində əhatə olunmuş məsələlərə bağlı Azərbaycanın mövqeyini və yanaşmalarını, Ermənistan tərəfindən sülh prosesinə maneçilik cəhdlərini, bir sıra təhriki addımları diqqətə çatdırıb. Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyən, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyi həm sözdə, həm də əməldə riayət edilməsinin vacibliyi bildirilib.

İkitərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü keçirilib.

## Ceyhun BAYRAMOV: "Ermənistan öhdəliklərini yerinə yetirmir, hərbi-siyasi təxribatlarını davam etdirir"

İyulun 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında normalaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə eyni zamanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət haqqında qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsinin, silahlı qüvvələrinin tam şəkildə Azərbaycan torpaqlarından çıxarmamasının, hərbi-siyasi təxribatların davam etdirməsinin sülh sözlərinə xə-

lə gətirdiyini bildirib. Mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycanın normalaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu vurğulanıb.

Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməniösilili sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbul edilməzliyi vurğulanıb. Bu istiqamətdə Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya sözlərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-nin iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlı olduğunu, bu xüsudsa sözlərin davam etdirilməyini diqqətə çatdırıb.

## XİN: "Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib"



İyulun 27-29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-nin Virciniya ştatının Arlington şəhərində Core Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Vaşinqtonda olarkən onlar ABŞ-nin dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və



milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Hər iki nazir Azərbaycan və Ermənistan arasında danışıqlara evsahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər.

## Azərbaycan XİN: "Paşinyanın növbəti dəfə səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik"

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 29 iyun tarixli iclasında guya Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirdiyi, erməni sakinlərə qarşı "etnik təmizləmə" siyasəti həyata keçirdiyi, bölgənin "blokada" saxlandığı barədə növbəti dəfə səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik.

Bu barədə AZƏRTAC-a XİN-dən bildirilib.

Qeyd edilib ki, 27 iyun tarixində Ermənistanın öhdəliyinə zidd olaraq Azərbaycan ərazisindən hələ də tam olaraq çıxarmadığı erməni silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbiçisinin yaralanması bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsi ilə yanaşı, xarici işlər nazirləri arasında ABŞ-də aparılan danışıqlara mane olmaq cəhdidir.

Qeyd edilən təxribata cavab olaraq, Azərbaycan tərəfinin erməni silahlı birləşmələrinə qarşı gördüyü tədbirlərin "etnik təmizləmə" kimi qələmə verilməsi absurdur. Bununla yanaşı, Laçın sərhəd buraxılış məntəqəsinin erməni sakinlərinin yaranması və şəffaf qaydada hər iki istiqamətdə keçməsinin Ermənistan tərəfindən həzm edilmədiyini məlumatdır. Bu xüsudsa bölgədə "gərgin humanitar vəziyyət" olduğu barədə aparılan saxta təbliğatın da heç bir əsası yoxdur.

Bildirilib ki, Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır.



## Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Prezidentinə cavab verir

Fransa Prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan öləyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdir-məyən fikirləri qəbul edilməzdir.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həm 44 günlük Vətən müharibəsində, həm də postmünaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makron müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilməyib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təzyiq göstərildiyi barədə iddiaları Fransa Prezidenti Makronun toxuyulduğu məhsuludur. Azərbaycan Respublikasının Prezidentinə təzyiq göstərmək cəhdləri heç zaman nəticə verməyib. Prezident İlham Əliyev öz fə-

aliyyətində Azərbaycan Respublikasının milli maraqlarını beynəlxalq hüquq normaları və prinsipləri əsasında daim uğurla müdafiə edib.

Prezident Makronun açıqlaması bir daha onu göstərir ki, o, Fransanın erməni lobbisinin əlin-də bir ələkdir. Qeyd edək ki, onun izahat vermə-yə çalışdığı erməni icmasının nümayəndəsi möhür o radikal şəxslərdir ki, ona qarşı Er-mənistan tərəfindən ölkəyə giriş qadağası qo-yulub. Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Prezident Makronun bu kimi qərəzli bəyanatları bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edən-lərin və dəstəkləyənlərin destruktiv fəaliyyətləri daha da genişləndirməsinə rəvac verir",- deyə XİN-dən bildirilib.

## Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

İyunun 30-da Fransanın Azərbaycandakı fəvqə-ladə və səlahiyyətli səfiri Ann Buayan Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fransa Prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan öləyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər

ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib.

Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirməsi Fransa Prezidentinin Fransanın erməni lobbisinin əlin-də bir əl olduğunu, müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyini bariz nümunəsidir.

Vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda E.Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edən-lərin və dəstəkləyənlərin destruktiv fəaliyyətləri daha da genişləndirməsinə rəvac verir.

## Azərbaycan XİN AzTV əməkdaşlarının Fransada hücumu məruz qalmasına münasibət bildirib

Fransada azərbaycanlı jurnalistlərin hü-cumu qətiyyətlə pisləyirik. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İş-lər Nazirliyinin tviter hesabındakı payla-şımında qeyd olunub.

"Jurnalistlərə qarşı törədilən bu hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə or-qanları tərəfindən araşdırılacağı, cinayətkar-ların müəyyən edilərək cəzalandırılacağı gö-züyləyirik", - məlumatda vurğulanıb.

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyaşu bununla bağlı bəyanat yayıb. Bəyanat-da vurğulanıb ki, AzTV-nin əməkdaşları Fran-sada çəkiliş apararkən hücumu məruz qalıb. Nəticədə müxbir və operator yüngül bədən xə-sarətləri əlverişli, çəkiliş kamerası isə əllərdən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

## Bakı şəhəri ilə Çinin Sıçuan əyaləti arasında memorandum imzalanıb



Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Sıçuan əyaləti rəhbərliyinin dəvəti ilə əyalətdə işgüzar səfərdə olub.

BŞİH-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Sıçuan əyalətinin qubernatoru Huan Çian ilə keçirilən görüş-də Azərbaycan-Çin münasibətlərinin belə yüksək səviyyədə olma-sının, eyni zamanda inkişaf etməsinin Azərbaycan Prezidenti İlham Əli-yevin və Çin Lideri Si Çinpinin böyük səylərinin nəticəsi olduğu diq-qəto çatdırılıb. Huan Çian deyib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi effektiv siyasət və uğurlu islahatlar sayəsində Azərbaycan və paytaxt Bakı şəhəri yüksək inkişaf tempi nümayiş etdirir, dünyada özi-nəməxsus yer tutur. Azərbaycandakı inkişafı və sabitliyi vurğulayan qubernator ölkəmizin öz torpaqlarını işğaldan azad etdiyini xüsusi vur-gulayıb. Söhbət zamanı qubernator Huan Çian tərəfindən Çin Xalq Respublikası vətəndaşlarının Bakı şəhərinə və Azərbaycana olan ma-rağı nəzərə alınaraq, Çendu-Bakı aviareyisinin açılması təklifi irəli sür-ülüb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sıçuan əyalətinin qazandığı uğurları qeyd edərək bildirib ki, son illərdə Azər-baycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticə-sində Bakı şəhəri də yeni görkəm alıb və sürətlə inkişaf edir.

Görüşdən sonra "Azərbaycan Respublikasının paytaxtı Bakı şə-həri ilə Çin Xalq Respublikası Sıçuan əyaləti arasında dostluq və tə-rəfədarlıq münasibətlərinin qurulması barədə Anlaşma Memorandu-mu" imzalanıb.

Daha sonra Bakı şəhərinin nümayəndələri Çin Xalq Respublika-sının paytaxtı Pekinə gələrək şəhər merinin müavini xanım Sima Honla görüşüblər. Merin müavini xüsusi vurğulayıb ki, bu gün Azər-baycanda sabitlik hökm sürür, Prezident İlham Əliyevin siyasəti nə-ticəsində Azərbaycan postsovet məkanında ən inkişaf etmiş ölkələr-dəndir. Bu gün Azərbaycan və paytaxt Bakı şəhəri sürətlə inkişaf edir, ona görə də çinli sahibkarların Azərbaycana böyük marağı var.

Görüş zamanı paytaxt şəhərləri arasında əməkdaşlığa dair planlar müzakirə edilib. Səfirin nümayəndəsi Pekin meriyasının nümayənd-ə heyətinin Bakıya rəsmi səfərə gələrək iki paytaxt arasında əməkdaş-lığa dair memorandum imzalanması barədə razılıq əldə edilib.

## Azərbaycan əsrlərin dərinliklərindən gələn multikulturalizm və tolerantlıq ənənələrinə malikdir

İyulun 3-də Milli Məclis-in bir qrup deputatı Belçika Federal Parla-mentinin Nümayəndələr Palatasının üzvü Mixael Frelix ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şö-bəsindən verilən məlumata görə, Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərov qonaqları salamlayaraq, Azərbaycanın Avropa dövlətləri ilə, o cümlədən Belçika Krallığı ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Kamal Cəfə-rov hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqə-lərin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşərək par-lamentlərdə fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı əməkdaşlığın genişləndirilmə-sindəki rolundan danışıb.

Kamal Cəfərov həmçinin Azərbaycanın 44 günlük Və-tən müharibəsində qələbə qazınmaqla torpaqlarını Ermə-nistanın 30 illik işğalından azad etməsindən söz açıb, bəl-gədə dayanıqlı sülhün bərqə-rar olması üçün atılan addımlar barədə məlumat verib. O vur-gulayıb ki, Azərbaycan əsrlər-in dərinliklərindən gələn multikulturalizm və tolerantlıq ənənələrinə malikdir və ölkə-



mizdə müxtəlif millətlərin və dinlərin nümayəndələri dinc yanaşı yaşamaqdadır.

Belçika Federal Parla-men-tinin deputatı Mixael Frelix özünün yəhudi olduğunu və Azərbaycan yəhudi deputat-ın da təmsil olunduğu parla-mənt heyəti ilə görüşündən məmnunluq duyduğunu ifadə edib. Onun fikrincə, bu, bütün dinlərlə yüksək səviyyədə hö-rmət olunan açıq və tolerant cə-miyyətin bariz nümunəsidir. Söhbətdə qonaq enerji, ticarət və multikulturalizm sahələri də daxil olmaqla, qarşılıqlı və ümumi maraqlara əsaslanan ikitərəfli əlaqələri gücləndir-məyə çağırıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatları Səvinc Fətəliyeva, Anatoliy Rafailov və Nigar Arpadaralı postmüna-qişə dövründə regionda yaran reallıqlardan, aparılan sülh danışıqlarından bəhs ediblər.

"Azərbaycan"

## Fransada iğtişaşlar ilə əlaqədar xəbərdarlıq

Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşlar, polis tərəfindən kütləvi zorakılıq, və-təndaş itaətsizliyi, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmaması, irqi təməyüüllü tendensiyaların daha da güclənməsini nə-zərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadıqı təqdirdə Fransa Respublikasına səfər-

dən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlı-lyq nümayiş etdirmələri tövsiyə olunur.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, hazırda Fransada olan Azər-baycan Respublikası vətəndaşlarından mühafizə və təhl-ükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Fransadakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Fran-

sadakı səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxla-maları xahiş olunur:

ÜNVAN: 78, avenue d'Éna Paris 75116  
TEL: +33 (0) 1 44 18 60 20  
FAKS: +33 (0) 1 44 18 60 25  
E-MAIL: paris@mission.mfa.gov.az  
secretariat@azambassade.fr .

# Qərbi Azərbaycan İcması bəyanatlarla çıxış edib

Ermənistanın qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assam-bleyasının (AŞPA) bu yaxın-larda qəbul etdiyi 2508 (2023) sayılı qətnaməni kəskin şəkildə qınayır.

Qərbi Azərbaycan İcma-sından bu qətnamə AŞPA-nın insan hüquqlarının mahiyyəti-nə birbaşa zidd olan qərəzli və naşı yanaşmasını bir daha nü-mayiş etdirir.

AŞPA-nın bir tərəfdən hu-manizmdən dəm vurmata, dig-er tərəfdən isə heç bir əsas olmadan Azərbaycanın Qara-bağ bölgəsindən etnik erməni-lərin emiqrasiyasına dair xəyə-li ssenari iddiası irəli sürməsi başdan başa bəhtan olmaqla dərindən hiddət doğurur. Er-mənistanın Göyçə, Zəngəzur, Də-rələyöz və digər bölgələrindən zorla qovduğu etnik azər-baycanlılardan fərqli olaraq, ermənilər Azərbaycanın Qara-bağ bölgəsində yaşamaqdadır-lar. İnsan haqlarının müdafiəsi ilə məşğul olan AŞPA-nın Er-mənistanın bütün azərbaycan-lıları öz ərazisindən qovaraq mono-etnik məkana çevrilmə-si ilə rahat şəkildə razılaşması dərindən narahatlıq doğurur.

Ermənistanın qovulmuş azərbaycanlıların geri qayıt-maq hüququ üçün dəstək istə-yən sayış-hesabız müriaciət-lərinə göz yuman AŞPA indi etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrd-ən müdafiə etmək niyyətində-dir. Əslində AŞPA bu qətnamə ilə Ermənistanın Azər-baycana qarşı ərazi iddialarını

müdafiə edir. Əgər AŞPA in-san haqları məsələsində səmi-mi olsaydı, o, bizim geri qayıt-maq hüququmuzu müdafiə edərdi və Ermənistanın bir milyondan çox azərbaycanlıya qarşı bədnam etnik təmizləmə aparmasını və azərbaycanlı-ların öz vətənlərinə qayıtması-nın qarşısını almasını ardıcıl olaraq pisləyərdi.

Ermənistanın azərbaycan-lılara qarşı sistemli şəkildə təbliğ etdiyi nifrəti nəzərə al-dıqda, AŞPA-nın Azərbaycanda guya nifrət aşılaman çıxış-ların olmasını iddia etməsi gül-ünəndir. Ermənistanda etnik dözümsüzlüyün ən son nümunələri sırasında İrəvanda Azərbaycan və Türkiyəyə qarşı zorakı terrorçuluğu tə-rənnüm edən "Neməzid" abidəsinin ucaldılmasını qeyd et-mək olar. Bundan başqa, cəmi iki ay əvvəl İrəvanda keçirilən beynəlxalq idman tədbirində Baş nazirin gözünlün qarşısın-da Azərbaycanın bayrağının yandırılması bu ölkədə tüğyan edən etnik nifrəti göstərən növbəti bir aktdır.

AŞPA-nın azərbaycanlılara məxsus mədəni irsin sistemli şəkildə məhv edilməsinə göz yumması xüsusilə narahatlıq doğurur. Qətnamə müəlliflərinin bu məsələyə məhəl qoymamaqla, etnik mənsəyindən asılı olmayaraq, mədəni müx-təlifliyin və insan hüquqlarının qorunub saxlanması prinsipi-ri olmadıqlarını nümayiş et-dirir.

Bu qətnamə AŞPA-nın anti-Azərbaycan qərəzli mövqə-yini nümayiş etdirməklə yana-

şı, həm də müəyyən əhali qrup-unun etnik təmizləməyə məruz qaldıqdan sonra beynəlxalq ictimaiyyətin onları tale-yinə biganə qaldığını göstərir. Belə yanaşma təhlükəlidir və ədalət və insan haqları prinsipləri kökündən sarsıdır.

AŞPA Azərbaycana sual doğuran məqsədləri olan mis-siya göndərməklə danışmaq əvəzinə, azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıt-masını təmin etmək, onların hüquqlarının, əmlakının və mədəni irsinin qorunması üçün Ermənistanı beynəlxalq missi-yaların göndərilməsinə yardım etməlidir. AŞPA Ermənistanın qovduğu azərbaycanlıların hü-quqları ilə bağlı müvafiq kon-vensiyalar çərçivəsində öhdəliklərinə əməl etməsinin moni-torinqini ən ümdə vəzifə kimi qarşısına qoymalıdır. Qeyd edək ki, AŞPA Monitorinq komi-təsinə bununla bağlı göndərdiyimiz məktub bu günə kimi cavabsız qalıb.

Nəbətət, AŞPA-nın sepa-ratçılıq xeyrinə program və layihələr irəli sürən səxavətli təkliflərdən çox məyus olduq. Qərbi Azərbaycan İcması zo-rakı separatçılardan fərqli ola-raq, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən ərazi bütövlüyü prinsipinə hörmət edirik. Belə görünür ki, AŞPA zorakılıq edən-ləri müzakifə-ləndirir, qanunun aliliyinə riayət edənləri isə cəzalandırır.

Bu qətnamə Ermənistanın hərbi təcavüzünü və insanlığa qarşı cinayətlərini dəstəklə-mək üçün insan hüquqlarının necib ideyasından sui-istifadə

edən utancverici cəhdədən baş-qa bir şey deyil. O, Avropa Şu-rasının tarixində həmişəlik qara ləkə kimi qalacaq.

Öz yanlış yanaşmasını dü-zəltmək, etnik və dini mənsu-biyyətdən asılı olmayaraq hamı üçün ədalət və insan hü-quqları prinsiplərini müdafiə etmək AŞPA-nın borcudur. Biz assambleyanı insan haqlarına zidd, Azərbaycanofob mövqeyindən əl çəkməyə və Ermənistanın qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtması ilə bağlı çağırışlarımızı cavab verməyə çağırıraq.



Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatını pisləyib.

Bəyanatda bildirilib: "Biz Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın onun Qarabağ bölgəsində yaşayan erməniləri emiqrasi-ya məcbur etmək niyyətində olmaqla ittiham edən bugünkü bəyanatını kəskin şəkildə pisləyirik. Bu bəyanat növbəti əsaslıdır, həm də beynəlxalq hüquq normalarına və Ermə-nistanın öz qoşunlarını Azər-baycandan çıxarmaq öhdəliyini götürdüyü 2020-ci il üçtərəfli Bəyanata zidd olaraq, ərazi iddiasına dəstək kimi Azərbaycan qanunsuz hərbi mövcudluğunu davam etdir-mək məqsədində xidmət edir.

Baş nazir Paşinyanın etnik təmizləmədən danışması istehza doğurur. Belə ki, bütün azərbaycanlıları öz ərazisin-

dən zorla çıxaran və onların geri qayıtmasına mane olan məhz Ermənistanıdır. Ermənistan hökuməti, o cümlədən baş nazir Paşinyan Qərbi Azər-baycan İcmasının Ermənistan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün dinc dialoqa çağırışlarına məhəl qoymur.

Ermənistan bu çağırışlarımıza cavab verməməklə və Azər-baycanın suverenliyinə qəsd edən fəaliyyətləri ilə insan hü-quqlarına etinasızlıq nümayiş etdirir və Azərbaycan höku-mətinin erməni millətindən olan vətəndaşlarının reinteqra-siyası istiqamətində səylərini sərbəstləndirməyə çalışır.

Biz baş nazir Paşinyanı bu zərərli səyləri dayandırmaya və azərbaycanlıların Ermənistan təhlükəsiz şəkildə və lə-yaqətlə qayıtmasını təmin et-məyə çağırıraq. Bu prosesa yardım etmək, geri qayıdan azərbaycanlıların hüquqlarını və təhlükəsizliyini təmin et-mək üçün beynəlxalq missiya-ların cəlb edilməsinə Ermənistanın razılıq verməsi vacibdir.

Qərbi Azərbaycan İcması dialoq, dinc və yanaşı yaşama və insan hüquqlarına hörmət prinsiplərinə sadiq qalır. Biz baş nazir Paşinyanı eyni səda-qət nümayiş etdirməyə və azərbaycanlıların Ermənistan-dakı öz qanuni evlərinə qayıtmasını ehtiva edən əda-lətli və inklüziv cəmiyyət quruculuğu yolunda işləməyə çağırıraq",- deyərək bəyanatda vurğulanır.

AZƏRTAC

## Azərbaycan dövlətinin İrpendə akademik Zərifə Əliyeva adına orta məktəbə daha bir töhfəsi



Azərbaycan dövləti İrpen şəhərində yer-ləşən və görkəmli elm xadimi, ofalmolo-q-alim Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbə daha bir töhfə verir.

AZƏRTAC xəbər verir ki, istilik probleminin həlli məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə "SOCAR Energy Ukraine" şirkəti orta məktəbin binasının xarici istilik izolyasiyası işlərinə başlayıb.

Məktəbin direktoru Valentina Antonenko AZƏRTAC-a açıqlamasında orta məktəbə daim dəstək göstərən Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Qeyd edilib ki, məktəbin xarici istilik izolyasiya-sı işləri yeni tədris ilinə qədər başa çatacaq.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyevin göstərişi ilə "SOCAR Energy Ukraine" şirkəti Rusiya-Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan dəyən orta məktə-bin təmirini üzərinə götürərək müvafiq işləri yeni tədris ilinə kimi başa çatdırıb.

Təmir işləri zamanı orta məktəbin dam örtüyü tamamilə yenilənib, sinif otaqları təmir edil-lib, pəncərə çərçivələri dəyişdirilib, yeni istilik radiatorları quraşdırılıb, kosmetik işlər həyata keçirilib. Partlayışdan ən çox zərər çəkmiş id-man zalı və bomba sığınacağı təmir edilib.

Eyni zamanda elektrik enerjisi probleminin həlli məqsədilə orta məktəb generatorla da tə-min olunub.

## Qanunsuz erməni silahlı dəstələri ordumuzun Ağdamdakı mövqelərini atəşə tutub

İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordumuzun Ağdam rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüldü.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimizin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.





## Azərbaycanın daxili işlər orqanları -

105 

Əvvəlki 1-ci səh.

Xalq Cümhuriyyəti hökumətinin qorunması üçün, 1918-ci il iyulun 2-də Yelizavetpol (Gəncə) quberniyasında ilk milli polis orqanlarının yaradılması ilə Azərbaycan polisi çox çətin tarixi sınaqlar dövründə şərəfli missiyasının icrasına başladı. 105 yaşlı daxili işlər orqanları icması asayişin qorunmasında, torpaqlarımızın müdafiəsində, mütəsəvvif cinayətkarlığa qarşı mübarizədə və digər istiqamətlərdə daim müstəsna xidmətlər göstərib. Xaosdan qurtuluşu keçidin bütün keşməkeşli, ziddiyyətli məqamları, ən əsası isə dövlətçilik təşəbbüsü, mübarizəliyi və fədakarlığı milli polisimizin fəaliyyət salnaməsini təşkil edir. Bu gün icması sabitliyin təminatına, kriminogen duruma nəzarətə görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında yüksək nəticələrə sahib olması faktı da, heç şübhəsiz, bu tarixin şərəfli səhifələrindədir.

Daxili işlər orqanlarının fəaliyyətinin hər bir dövrü zəngin və məsuliyyətli tarixi, Vətən və xalq qarşısında vəzifə öhdəliklərinin layiqincə doğrulmasını real əks etdirir. Bu strukturun fəaliyyətinin ən şanlı, uğurlu mərhələsi isə Heydər Əliyevlə, onun bu gün də davam edən ideyaları ilə birləşmişdir. Azərbaycan polisində fəaliyyətdə köklü islahatların yarandığı ilk "qızıl dövr" Ulu Öndərin ötən əsrin 70-80-ci illərdəki rəhbərliyi altında gerçəkləşdi. Həmçinin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev cəmiyyətin hava və su kimi ehtiyac duyduğu sabitliyi bərqərar etmək üçün daxili işlər orqanlarına arxalandı. Azərbaycan polisi xalqa layiqli xidməti ilə dövlət quruculuğu prosesində öz möhkəm, sarsılmaz, şərəfli yerini tutdu.

İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə isə Daxili İşlər Nazirliyi fəaliyyətini daha da təkmilləşdirmiş, işini müasir dünyanın çağırışlarına uyğun qurmuşdur. Ən mühümü odur ki, daxili işlər orqanlarında mənəvi ruh sağlamlığı, şəxsi heyətin Vətən və xalq qarşısındakı tarixi məsuliyyət hissi daha da yüksəlmişdir.

Vətənə, xalqa, Ulu Öndərin irsinə, Prezidentin kursuna sədaqət andına daim sadiq olan Azərbaycan polisi şanlı missiyasını, məsuliyyətli fəaliyyətini indi daha yeni, təkmil istiqamətlərlə davam etdirir, strukturda aparılan islahatların real nəticələrini görür. Bu əlamətdar tarixi - peşə bayramı isə fəaliyyətdəki uğurların yaratdığı yüksək əhvali-ruhiyyə ilə, həm də böyük Zəfərin sevinc təəssürləri altında keçirir.

## Vətən savaşının igid fədailəri

105-ci ildönümü daxili işlər orqanları üçün yalnız tarixi gün deyil, həm də görülən işlərin kompleks dəyərləndirilməsi və daha səmərəli fəaliyyətin müəyyənləşdirilməsi baxımından mühüm məqamdır. Bu mənada Azərbaycan polisi növbəti peşə bayramında yüksək vətənpərvərlik və məsuliyyətli xidmətlə əldə etdiyi nailiyyətlərin hesabını verir və bundan noticələr çıxarır. Həmçinin Vətən müharibəsindən sonra yaranan realıqların doğurduğu tələblər əsasında yeni fəaliyyət istiqamətlərini formalaşdırır.

On əsası isə xalqımızın böyük iftixarına çevrilən tarixi Zəfərimiz şəxsi heyət üçün müqəddəs dəyər kimi qəbul edilir. Qarabağın və Şərqi Zəngəzurun hər bir bölgəsində, məntəqəsində artıq öz şərəfli fəaliyyətini löyaqətlə həyata keçirən daxili işlər orqanlarının əməkdaşları peşə bayramının böyük coşğu və inamla qarşılaşırlar.

"Dəmir yumruğu"nu ilə 32 illik amansız müharibəyə qətiyyətli son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı Zəfər Azərbaycan tarixinin dönüs mərhələsidir. İkicilik ədalətsizliyin qarşısını alan, Ulu Öndərin müqəddəs vəsiyyətini yerinə yetirən, Qafqaz regionunun bundan sonrakı iqtisadi, geosiyasi, hərbi müqəddəratını, asayişini dəyişdirən tarixi Zəfər Silahlı Qüvvələrimizin, habelə daxili işlər orqanlarının mükəmməl gücə çevrildiyini təsdiqlədi.

Daxili işlər orqanları Vətən savaşının ilk dəqiqələrindən etibarən Ali Baş Komandanın müstəsna əsgərləri kimi vəzifə borclarını şərəflə, məsuliyyətlə icra etməyə başladılar. Qeyd edək ki, hələ Birinci Qarabağ savaşının dövründə ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyəti rəşadətli döyüşmüş, böyük qəhrəmanlıq örnəyi yaratmışdır. Öncəki savaşda 932 əməkdaş şəhid olmuş, 681 nəfər yaralanmışdır. Vətən savaşında isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 66 hərbiçisi şəhid olmuş, 346 nəfər isə yaralanmışdır. Cənab Prezident tərəfindən 1377 hərbi qulluqçu yüksək dövlət təltiflərinə, 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşdür.

## Ön cəbhənin qəhrəmanları, arxa cəbhənin mübarizləri

Birinci Qarabağ müharibəsində və Vətən savaşında şəhid olan əməkdaşların şərəfli səhifələrindədir.



## Dövlətçiliyin və müstəqilliyin etibarlı müdafiəçiləri

Azərbaycana sədaqətli xidmət və qəhrəmanlıq, vətənpərvərlik, məsuliyyət missiyası polisin 105 illik şərəf salnaməsidir



lar daim böyük ehtiram və minnətdarlıqla anılırlar. Onların şanlı irsi yaşadılmaqla yanaşı, ailələri, doğmaları da daim nazirliyin himayəsindədir. Həmçinin döyüşlərdə yaralanmış və iştirak etmiş əməkdaşlar və hərbi qulluqçular qayğı, diqqətlə əhatə olunublar.

DİN tərəfindən Vətən savaşında iştirak etmiş və polis orqanlarında fəaliyyət göstərən arzusundakı gənclərə də xüsusi şərait yaradılır. Fiziki hazırlığın vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü müvafiq tələblərə cavab verdiyi təqdirdə onlar xidmətə qəbul edilir. İndiyədək bu kateqoriyadan olan, eləcə də şəhid ailələrindən yüzlərlə gənc daxili işlər orqanlarında xidmətə qəbul edilmişdir.

Xatırladaq ki, Azərbaycanda hərbi vəziyyətin elan olunması ilə əlaqədar 22 şəhər və rayonda komendant saatı tətbiq edilmişdir. 2020-ci ilin sentyabr ayının 28-dən dekabrın 12-dək qüvvədə olan komendant saatı dövründə daxili işlər orqanları yalnız hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində deyil, ümumiyyətlə, respublikaya üzrə səfərbər oldular.

Hələ Ermənistan təslimçilik aktını imzalamamış və savaş bitməmiş Prezident böyük müdriklik və uzaqgörənliklə "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvafiq qəti xüsusi idarəetmənin təşkili haqqında" fərman imzaladı. 29 oktyabr 2020-ci il tarixli fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvafiq komendantlıqların yaradılması qərar alındı. Fərman imzalandıqdan dərhal sonra bütün ərazilər üzrə komendantlıqlar yaradıldı, müvafiq komendantlar təyin olundu. Daxili İşlər Nazirliyinin və digər dövlət strukturlarının təmsilçilərinin iştirakı ilə ərazi komendantlıqları işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqindən başlayaraq bütün digər istiqamətlər üzrə mühüm vəzifələri icra etdilər.

İndi isə işğaldan azad edilmiş ərazilərdə polis orqanlarının idarə və şöbələri təşkil olunub, əməkdaşlar, eləcə də Daxili Qoşunların hərbi qulluqçula-



rı xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Qarabağda və Şərqi Zəngəzurda müvafiq postlar qurulub, təhlükəsizlik təməli nəzərdə tutulub.

Müzəffər Ali Baş Komandanın "Qarabağa, tarixi torpaqlarımıza onun sahibləri, biz qayıtmışığı. Bu torpaqlardan bir də heç vaxt çıxmayacağıq" bəyanatı da daxili işlər orqanlarının əməkdaşları üçün Qarabağ bölgəsində xidmətin əsas məramı, məqsədi və hədəfidir.

Daxili İşlər Nazirliyinin şəxsi heyətinin ön cəbhəyə yanaşı, arxa cəbhədə də şərəfli xidməti ilə Vətən savaşında qazanılan qələbəyə töhfələr verməsi dövlət, millət, Ulu Öndərin əbədiyaşar ruhu və Prezidentin qarşısında məsuliyyət borcu idi. Bu borc löyaqətlə ödəndi. Bu baxımdan tam əminliklə demək olar ki, böyük Zəfər daxili işlər orqanlarının 105 illik tarixinin ən möhtəşəm səhifələrindədir.

Bu kontekstdə daxili işlər orqanlarının digər mühüm fəaliyyət yönümü də böyük əhəmiyyət kəsb edir. Koronavirus pandemiyası ilə mübarizə dövründə Azərbaycan polisi böyük fədakarlıq və yüksək özkarlıqla ən yüksək səviyyədə fəaliyyət yürütdü. Əhatəlinin sağlamlığının qorunması üçün gənci-gündüzlü fasiləsiz xidmət aparatı şəxsi heyət pandemiyası ilə mübarizədə ön sırada addımladı.

## Müasir və uğurlu təcrübə

Dövlət müstəqilliyi bərpa edildikdən sonra respublikada daxili sabitliyin təmin edilməsində, əməliyyat şə-

raitinin və kriminogen durumun stabilizasiyasında, qanunçuluğun və hüquq qaydasının möhkəmlənməsində polis böyük rol oynamışdır. Ulu Öndərin müəyyənləşdirdiyi düzgün və müdrik yolla qətiyyətlə irəliləyən şəxsi heyət Prezident İlham Əliyevin qarşısına qoyduğu məsuliyyətli vəzifələrin sədaqətli icrası üçün gənci-gündüzlü səfərbərdi. Vətəndaşların əmin-amanlığının, təhlükəsizliyinin yüksək səviyyəyə çatdırılması üçün qoruyur.

Statistik rəqəmlər də göstərir ki, Azərbaycan polisi tərəfindən son 10 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafeələrinin qorunması sahəsində davamlı iş aparılıb. Bu dövrdə 24 minə yaxın cinayətkar qrup və dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarılan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz döyryəyodən 20 tona yaxın narkotik vasitə çıxarılıb.

Bu nailiyyətlərin davamlılığı ötən ilin göstəricilərində də əksini tapıb. Belə ki, 2022-ci ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkatları ilə cinayətlərin 89,7 faizinin açılması təmin edildi. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusi-əğir cinayətlərin 85,3, qeyri-aşkar

şəraitdə baş verənlərin 85,7, şəxsiyyət əleyhinə olanların 98,2, mülkiyyət əleyhinə olanların 81,8 faizi açılıb, o cümlədən keçmiş illərdən bağlı qalmış 368 cinayət üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal döyryəyodən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan arıq dostu zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqinə töhrədən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlər üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olundu, axtarılan 557 təqsirləndirilən şəxsin tutulması təmin edildi. Ötən il cinayət əley





# Azərbaycanın daxili işlər orqanları -



## Azərbaycan polisinin xidməti dövlətə və xalqa sədaqətin nümunəsidir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf edən Azərbaycan polisinin yaranmasının növbəti ildönümü münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin abidə kompleksinin önünə tər çiçək dəstələri düzüb. Görkəmli oftalmoloq-əlim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.

Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabani da ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, silsilə tədbirlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında davam edib. Burada nazir general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Polis Gününə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda döyüklərdə şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərək həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.

Sonra peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən çox arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 105 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində gördüyü mühüm işlərdən danışıb.

Həmçinin dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin fəaliyyətinin və infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən maddi-texniki bazasının və qabaqcıl texnologiyalarla təchizatının müasir dövrün tələblərinə və standartlarına cavab verən səviyyəyə çatdırılması, əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb.

Hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlıqlarının etibarlı təmin



olunması üçün davamlı tədbirlərin həyata keçirildiyini, vətəndaşlarımızın da bəhrələndiyi çoxsaylı məlumatlandırma-əməliyyat sistemlərinin istifadəyə verildiyini qeyd edib. Polisin professionallığını yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi istiqamətində sistemli tədbirlərin görülməsinə, o cümlədən bütün peşə tələblərinə cavab verən xüsusi qurumun - Təlim Mərkəzinin yaradılmasına, şəxsi heyətin planlı şəkildə həmin mərkəzdə və Polis Akademiyasında ixtisaslandırma və yenidən hazırlıq kurslarına cəlb olunmasına və minlərlə əməkdaşın başqa ölkələrdə keçirilən treninq və konfranslarda iştirak etməsinə diqqət çəkib.

Nazir xidməti vəzifələrinin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini, cinayətlərin açılmasının yüksək səviyyəyə saxlanılmasının, hüquqpozumların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrasını əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğunu şəxsi heyətə çatdırıb.

Eyni zamanda bildirdi ki, son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafələrinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb. Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələrə olan bir çox əməliyyatların keçirildiyini vurğulayıb. Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə

ləbəmlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni realiaqların yarandığını nəzərə çatdıran nazir V.Eyvazov işğaldan azad edilmiş ərazilərdə Böyük qayıdışın ilk addımlarının atıldığını, belə bir taleyüklü dövərdə polis orqanlarının və Daxili Qoşunların fəaliyyətinin də mövcud vəziyyətə uyğunlaşdırıldığını, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyini bildirdi.

Nazir xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, polis veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və medianın nümayəndələrinə təşəkkürünü bildirdi.

Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəsli olan Polisin Akademiyasının da xüsusi rolunu qeyd edən V.Eyvazov məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini fəxrənlənmə ilə bitirmiş məzunlara diplomlar və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib.

General-polkovnik Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları arasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib ki, öz andına həmişə sadıq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarıqlarını əsirgəməyəcək.

Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.

Daxili işlər naziri Azərbaycan polisini təbrik edib

105 il  
AZƏRBAYCAN POLISI



Daxili işlər naziri Vilayət Eyvazov Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü münasibətilə polis işçilərini təbrik edib.

Polis işçilərini və veteranlarını, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüklərdə və vəzifə borcunu yerinə yetirərək həlak olmuş polis əməkdaşlarının ailə üzvlərini təbrik edən nazir deyib: "Ötən müddətdə çətin sınaqlarla dolu şərəfli bir yol keçmiş polis orqanları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında peşəkar hüquq-mühafizə orqanı kimi formalaşmış, ölkədə qanunçuluğun bərpasında və hüquq qaydasının qorunmasında önəmli xidmətlər göstərmiş, dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən və təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastrukturaya və maddi-texniki bazaya malik olan daxili işlər orqanları cinayətkarlığa, onun transmilli mü-təşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o cümlədən işğaldan azad edilmiş ərazilərdə qarşıya qoyulmuş tapşırıqları peşəkarlıqla yerinə yetirir. Vətəndaşların qanuni mənafələrinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində öldü olunan nüticələr də məmnunluq doğurur".

Nazir əmin olduğunu bildirib ki, öz andına sadıq olan və şərəfli polis adını həmişə uca tutan şəxsi heyət bundan sonra da xalqın asayişinin keşiyində mətinliklə dayanacaq, dövlət başçısının etimadını doğrultacaq.

## DİN-in müxtəlif struktur qurumlarına aid 4 yeni inzibati binası istifadəyə verilib

2 İyul - Azərbaycan Polisi Günü ərəfəsində Daxili İşlər Nazirliyinin (DİN) müxtəlif struktur qurumlarına aid 4 yeni inzibati binası istifadəyə verilib.

DİN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin binalardan biri nəzəri və praktiki biliklərə yönəlməmiş, intellektual təkəkkürə malik ali hüquq təhsilli polis kadrları hazırlayan, nazirliyin şəxsi heyətinin müasir dövrün tələblərinə uyğun ixtisasının artırılmasını, ilkin və yenidən hazırlığını təşkil edən Polis Akademiyasında inşa edilib.


Təhsilalanların sosial və məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi məqsədilə qısa zaman ərzində tikilmiş yataqxana zəruri mebel və avadanlıqla təchiz edilib.

Polisin xalqa xidmət funksiyalarının icrasını daha səmərəli həyata keçirməsi üçün şəxsi heyətin professional səviyyəsinin yüksəlt-

mək, hər bir əməkdaş peşə keyfiyyətləri, ekstremal şəraitdə düzgün qərar qəbul etmək bacarığı, aşırlamaq, gənc əməkdaşların və mü-təxəssislərin daxili işlər orqanlarında xidmətə adaptasiyasını təmin etmək bəhm diqqətdə olan məsələlərdəndir.

Nazirliyin yeni inşa edilmiş Təlim-Tədris Mərkəzində məhz qeyd edilən istiqamətlər üzrə ixtisaslandırma kursları təşkil ediləcək. Burada daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi, insan haqlarının müdafiəsi sahəsində qanunvericilikdən və beynəlxalq öhdəliklərdən irəli gələn vəzifələr, ən başlıcası fəaliyyətin, vətəndaş-polis münasibətlərinin inkişafı və bu əsasda məmnunluğun təmin edilməsi kimi mühüm məqsədlər üzərində qurulmasının yolları, forma və metodları tədris olunacaq.

Müasir dövrün təhdid və çağırışlarının, həmçinin innovasiyaların inkişafının və tətbiqinin sürətlə genişlənməsinə paralel olaraq internet şəbəkələrdən və informasiya



DİN-in Polis Akademiyasının kursant yataqxanası

texnologiyalardan istifadə edilməklə törədilən hüquqazidd əməllərin dinamikasında da artım müşahidə olunur.

Mövcud vəziyyətdə hər bir şəxsin qanuni mənafeyinin, əmlakının, mülkiyyətinin etibarlı qorunması, kiberməkanda tör-

ədilən cinayətlərin, xüsusən narkotiklərin onlayn dövriyyəsinin, dələduzluqların, bank kartlarının pul vəsaitlərini talamaların

qarşısının alınması və açılması, həmin əməllərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası polisin başlıca vəzifələri

olaraq yerinə yetirilir. Bu növ cinayətlərə qarşı əks-tədbirlərin gücləndirilməsi, sistemli və daha məqsədyönlü aparılması, müvafiq sahədə vətəndaş məmnunluğunun təmin edilməsi üzrə fəaliyyətin beynəlxalq standartlara cavab verən iş şəraitində həyata keçirilməsi məqsədilə DİN-in Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yeni inzibati binası istifadəyə verilib.

Vətəndaşlara daha operativ xidmət göstərilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə yeni tikilib istifadəyə verilən inzibati binalardan biri də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsidir.

Müasir tələblər səviyyəsində inşa edilmiş bu binada xidmətin səmərəli təşkili üçün bütün lazımı tədbirlər görüldü, şöbə müasir texniki vasitələr və avadanlıqla təmin olunub, orazidə abadlaşdırma və yaşllaşdırma işləri aparılıb.





# "Fransa demokratiyası"nın qanlı üzü

Fransada Əlcəzairə silli gəncin polis tərəfindən qətlə yetirilməsindən sonra başlayan iğtişaşlar davam edir. İnsanlar polisin zorakılığına, həyat səviyyəsinin aşağı olmasına, dövlətin onların problemlərinə vaxtında reaksiya verməməsinə etiraz edirlər. Eyni zamanda etirazlara səbəb olan məsələlər arasında Fransadakı irqçilik, müsəlmanlara qarşı ayrı-seçkilik halları da yer alıb.

Bir neçə səhərdə komendant saati tətbiq olunmasına baxmayaraq, hökumətin siyasətindən bezən insanlar iğtişaşları davam etdirirlər.

Fransada baş verən ösrlərdir müstəmləkə siyasəti yürüdən Avropa ölkəsindəki anti-demokratik idarəçiliyin göstəricisidir. Elo bunun notəsidir ki, etirazçıların qarşısını heç nə ala bilmir.

Bundan başqa, daim söz, ifadə azadlığından dem vuran ölkədə aksiya iştirakçılarına, media nümayəndələrinə qarşı davranışlar da hökumətin yürütdüyü siyasəti aydın göstərir.

## Makronun ayrı-seçkilik siyasəti

Fransada etirazçıların arasında soxularaq avtomobilləri yandıraraq, soyğunçuluq edən hərəkətlərini birmənalı şəkildə pislədiyini deyən Milli Məclisin deputatı Sahib Ahyev bildirib ki, bu etirazlar yaradan səbəblər var.

O qeyd edib ki, xüsusilə prezident Makron hakimiyyətə gəldəndən sonra fransız adlandırılanlar belə fransız kimi yanaşmayan milli azlıqlara yanaşmada yeridilən siyasətdən bu cür narazılıqlar doğur: "Heç kimə sirr deyil ki, Afrikadan və Yaxın Şərqdən, yəni bir zamanlar Fransa müstəmləkəçiliyi altında yaşayan ölkələrdən müxtəlif səbəblərdən, o cümlədən Fransanın istəyi ilə gəlib orada yaşayanlar seqreqasiya siyasətinə uğrurlar. Onlar getməyə məskunlaşmışlar ki, həmin yerlərdə infrastruktur, yaşayış səviyyəsi, bir qayda olaraq, Fransanın digər yerlərində olduğundan xeyli aşağıdır. Sosial lift məsələsi də işləmir. Onlara ikinci dərəcəli adamlar, üstünlük, müstəmləkəçilik, üçüncü dərəcəli adamlar kimi yanaşılır. Fransa prezidenti Emmanuel Makron bir zamanlar Ermənistanın keçmiş prezidenti Robert Kötçürənsayağı davranaraq, ölkəsindəki müsəlmanlara yanaşmada nasit ifadəsini belə işlətməkdən çəkinməyib. O, Fransadakı müsəlman icmalarını etnik apartheid adlandırır".

2021-ci ildə Makronun diktəsi ilə Fransada İslam dininə qarşı yeni qanun qəbul edildiyini xatırla-



dan deputat bildirib ki, qanunun ilk variantında İslam separatizmi ilə eyniləşdirilib. Böyük narazılıqlardan sonra bəzi dəyişikliklər edilməsinə baxmayaraq, bu qanun bütövlükdə Fransada yaşayan müsəlmanların əleyhinədir. "Sadəcə, 17 yaşlı gənci polisin qətlə yetirməsi deyil, Makron hakimiyyətə gəldəndən sonra Fransada yeridilən ayrı-seçkilik siyasəti belə bir vəziyyətə gətirib çıxarıb. Ona görə də Makron kimilərin Azərbaycanda milli azlıqlara, eyni zamanda Qarabağdakı həydlilərə qarşı necə siyasət yürütmək lazım gəldiyi ilə bağlı bizə möizə oxumağa heç bir haqqı yoxdur. Fransa polisinin hansı vəhşiliklər törətdiyini görürük. Bir daha qeyd edirik ki, etirazçılar arasında soyğunçuluq edən, vandalizm aktları törədən qətiyyətli pisləyirik, amma Fransa dövlətinin milli azlıqlara qarşı yeridiyi siyasəti və polisin etirazçılarla vəhşicəsinə davranışını ondan daha çox qınayırıq", - deyər S.Ahyev əlavə edib.

## Fransada irqi, dini dözümsüzlük getdikcə dərinləşir

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qeyd edib ki, Əlcəzairə silli gəncin heç bir əsas olmadan, polisə qarşı heç bir müqavimət göstərmədiyi halda qətlə yetirilməsi Fransada irqi, dini dözümsüzlüyün getdikcə dərinləşdiyini göstərir.

O bildirib ki, Fransanın mövqeyində, fəaliyyətində paradoksalıq özünü göstərir: "Fransa bir çox hallarda bəzi ölkələrə insan hüquqları, demokratiya ilə bağlı dərslər verməyə çalışır. Digər tərəfdən, özündə insan hüquqları kobud şəkildə pozulur, irqi, dini mənsubiyyətə görə insanları dikriminasiyaya məruz qalırlar. Bu da Fransanın insan hüquqları, demokratiya ilə bağlı yanaşmasında riyakarlığın göstəricisidir. Xüsusilə Makronun rəhbərliyi dövründə hakimiyyət orqanları ilə cəmiyyət üzvləri arasında qarşıdurmalar intensivləşib və kəskin xarakter alıb. Məsələn, "sarı jiletli"lərə qarşı güc strukturlarının tətbiq etdiyi zorakılıqlar bu gün də müzakirə olunur. O zaman polis aksiya iştirakçılarına qarşı dəyənək, göz-



yaşardıcı qazlardan, bəzən odlu silahlardan istifadə edirdi. "Sarı jiletli"lərin etirazları zamanı da aksiyaçılar arasında qətlə yetirilənlər olmuşdu. Bu gün də analogi hadisələr müşahidə olunur".

Fransanın bütün şəhərlərində güc strukturları ilə etirazçılar arasında qarşıdurma müşahidə edildiyini vurğulayan E.Mirbəşiroğlu bildirib ki, bu, Fransada hakimiyyətin davranışlarının, yürütdüyü siyasətin cəmiyyətin maraqları ilə uzlaşmadığını göstərir. Onun sözlərinə görə, böyük miqdar kütləsinə malik ölkədə hadisələr, əsasən, dini, irqi ayrı-seçkilik zəminində baş verir. Fransa başqa dinə, irqə mənsub insanlara qarşı hər zaman olduğu kimi, bu gün də düşmən mövqeyində dayanır. "Ümumiyyətlə, Fransanın davranışlarında, xüsusilə son dövrlərdə qeyri-konstruktiv elementlər üstünlük təşkil edir. Məsələn, keçmiş Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı Fransanın mövqeyi də paradoksalıq ilə seçilib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə səs verən Fransa paralel olaraq Ermənistanın işğalçı siyasətinə dəstəklənən mövqeyi nümayiş etdirirdi. Fransa parlamenti Azərbaycana qarşı bir neçə qərəzli qətnamə qəbul edib. Bundan başqa, BMT TŞ-də belə sənədlərin qəbuluna və Avropa Parlamentində Azərbaycan əleyhinə siyasi mövqelərin formalaşdırılmasına çalışıb. Bütün bunlar Fransanın vaxtilə ATƏT-in Minsk qrupunun həmsədr qismində keçmiş münaqişənin tənzimlənməsi istiqamətində nə dərəcədə qeyri-səmimi davranışını göstərir", - deyər deputat əlavə edib.

E.Mirbəşiroğlu qeyd edib ki, ATƏT-in Minsk qrupunun münaqişənin dinc tənzimlənməsi istiqamətində tam səmərəsiz fəaliyyətinin kökündə də Fransanın mövqeyi dayanıb. O bildirib ki, Fransa Yaxın Şərqdə vətəndaş müharibələrinin əsas qızışdırıcı ölkələrindən biridir. Bütün bunlar Fransanın müasir dövrdə insan hüquq və azadlıqlarının qorunmasına, təhlükəsizlik problemlərinə biganə yanaşmasının göstəricisidir.

Əsmər QARDAŞXANOVA,  
"Azərbaycan"

"Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir signal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaqdı".

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olan zaman bu fikirləri bəyan etmiş və rəşadətli Azərbaycan Ordusunun ölkəmizə qarşı törədilən istənilən təxribatın qisasını qətiyyətlə alacağını mesajını vermişdi.

Eyni zamanda İlham Əliyev həmin çıxışında bölgədə sülhə təhdid olan Hayastana və onun xarici havadarlarına qarşı qətiyyətli xəbərdarlıq etmişdi ki, biz son iki il yarım ərzində ordumuzu böyük dərəcədə gücləndirmişik. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qoşunları başa düşmürsə, onda günah onların boynundadır.

İyunun 26-da Ermənistanın Azərbaycana qarşı təxribatına cavab olaraq dərhal qüdrətli ordumuz tərəfindən keçirilən "Qisas" əməliyyatı notəsinə düşmənin yerinə otuzdurulması Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözlərinin əyani təzahürü oldu.

Necə deyirlər, təxribata cavab olaraq, növbəti dəfə elə gəcə ilə "dəmir yumruq" işə düşərək həm qanunsuz silahlı dəstələri, həm Hayastanı, həm də onların məkrli xarici qahmarçılarını başa saldı ki, Cənubi Qafqazın lider ölkəsi Azərbaycan milli maraqlarına təhdid olan bütün qüvvələrlə istənilən platformada, istər siyasi, istərsə də hərbi olsun, mübarizə aparmaq və qalib gəlmək əzmində, gücündədir.

## Danışqlar ərəfəsində yəni "hay taktika"sı işə düşdü

2020-ci il noyabrın 10-da kapitulyasiya aktını rəsmən imzalayan Hayastan öten dövr ərzində üçtərəfli Bəyanatla üzünə götürdüyü müddəaları yerinə yetirməkdən müxtəlif "hay taktika"ları ilə yayınmağa çalışıb.

Həmin tarixdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanata zidd olaraq Hayastan minbir bəhanə ilə bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törətməyə çalışıb.

Eyni zamanda erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb. Ötən müddətdə Hayastan ərazilərindən bu silahlı tör-töküntüləri çıxarmaq əvəzinə, havadarlarının köməyi ilə onları qanunsuz yolla silahlandırmaqda davam edib. Hayastanın bu təxribatçı əməlləri ilə bağlı Azərbaycan tərəfi dəfələrlə videokadrlar da yayıb və bunu beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb.

Bir nüans da qeyd edək ki, ölkə liderləri səviyyəsində keçirilən son üçtərəfli danışqlarda İrəvan rəsmi şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı bəyan edib.



# Qisasımız ağır oldu

"Dəmir yumruq" növbəti dəfə Hayastana və xarici havadarlarına başa saldı ki, təxribatların qarşısı artıqlaması ilə alınacaq

Amma Hayastan hələ də erməni silahlı qüvvələrinə beynəlxalq hüquqla tanınan Azərbaycan ərazilərindən çıxarmamaqla, faktiki olaraq ölkəmizə qarşı ərazi iddiasından heç də əl çəkmək niyyətində olmadığını göstərmiş olur.

Deyərsən, Hayastan 44 günlük müharibədə Azərbaycan tərəfindən uğradıldığı biabırçı məğlubiyyətini unudub. Təcavüzkar ölkə məkrli xarici havadarlarına güvənərək ölkəmizə qarşı təxribatlar törətmək kimi quduz istəhaya düşüb.

## Hayastanın növbəti ağılsız addımı ona baha başa gəldi

Xarici havadarlarının təhriki ilə Azərbaycana qarşı təxribatlarla cürətlənən Hayastan növbəti belə ağılsız addımı iyunun 26-da atıb. Həmin gün qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ağdam rayonunun Qalayçılar kəndi istiqamətindəki mövqelərimiz atıcı silahlardan atəşə tutulub. Notədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Əli Bəkirov yaralanıb. Qanunsuz erməni silahlı birləşmələrinin bu təxribatı cavabsız qalmayıb. Belə ki, ordumuz elə gəcə ilə hərbiçimizin yaralanmasına cavab olaraq, "Qisas" əməliyyatı həyata keçirib. Qanunsuz birləşmələrin infrastrukturuna ciddi zərbələr endirilib, 5 terrorçu məhv edilib.

Diqqət etdikdə görürük ki, əhəmiyyətli "hay taktika"sına uyğun olaraq, hiyləgər ermənilər bu dəfə də təxribatların tarixini Azərbaycan və Ermənistan xarici işlər nazirliyinin növbəti Vaşinqton görüşü ərəfəsində tuş götürüblər. Yəni də hədəflədikləri pozuculuq, bərişə xələlgətirici "missiya"larını yerinə yetirmək olub.

Təsədüfi deyil ki, bu təxribat həm də hayların məzlum qiyafəsini bürünərək Laçında qurulan nəzarət-keçid məntəqəsini "blokada" kimi

dünyaya sırmaq istədikləri və bunla bağlı hay-sivən qoparıqları zamanla da üst-üstə düşür.

O da tövəcəbli deyil ki, bəzi korruptsiyalar Qərb siyasətçiləri və təşkilatları, ermənipərəst və islamofob qüvvələr, o cümlədən Avropa Parlamenti daxilində məlum qüvvələr də bu yalın iddialarında erməni dəyirmanına uzadqan su tökməklə məşğuldurlar, arada ölkəmizə qarşı böhtan xarakterli kağız parçaları filan da qəbul edirlər...

Uzaqdan ona görə deyirik ki, elə həmin riyakar və məkrli qüvvələrə də Azərbaycan həqiqətləri, Qarabağ tarixi və hüquqi Azərbaycan torpağı olması gerçəkliyi gün kimi aydındır. Onlara da ayandır ki, Azərbaycan milli maraqlarının müdafiəsi uğrunda qarşısındakı istənilən düşməni məhv etməyə qədr ölkədir.

Sadəcə, Qərb "qoxbilmiş"ləri firsətli fəvriyəyə, erməni lobbisinin xəstə ideologiyasından yararlanaraq ciblərini doldururlar.

## Kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq?!

Əgər Qarabağ bölgəsində yaşayan ermənilər də, nəhayət, öz qonardarma başçılarının əsarətindən qurtulmaq, ləyaqətli yaşama qovuşmaq istəyirlərsə, özləri üçün düzgün qərar verməlidirlər. Onlar son iki il yarım ərzində baş verənlərdən dərs çıxarmalıdırlar və bilməlidirlər ki, Qarabağda, Azərbaycanda yaşamaqları yalnız ölkəmizin qanunları çərçivəsində mümkündür.

Buna görə artıq onlar da xam xülyələrindən ayıraq gerçəkliklər dünyasına qayıtmalı, kimlərsə arxalanmaqdan vaz keçməlidirlər.

"İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yəni də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq". Mayın 28-də Laçında

bu yurdun doğma sakinləri ilə görüşü zamanı qalib lider İlham Əliyevin də söylədiyi kimi, bu gün ermənilərin yaşadığı Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Və burada yaşayan ermənilərin xam xəyalları uğrunda heç bir xarici qüvvə gəlib vuruşmayacaq, onlara kömək etməyəcək, çünki, bu ilk növbədə qanunsuzdur: "Sadəcə olaraq, hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar".

## Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur

Hayastan hər dəfə ölkəmizə qarşı təxribatlar əl atdıqda qəhrəman Azərbaycan Ordusu tərəfindən layiqincə yerində otuzdurulub.

Elə öten il avqustun 3-də Ermənistanın növbəti təxribatına cavab olaraq "Qisas" əməliyyatının keçirilməsi və ordumuzun Qırxqız yüksəkliyini, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbəbə və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürməsi də buna bariz sübutdur.

Həmçinin bu il iyunun 26-da qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatın qisasını Azərbaycanın şanlı Ordusu tərəfindən dərhal və layiqincə alınması Hayastana, separatçılara, onlara himayədarlıq etmək istəyən məkrli qüvvələrə yaddan çıxarmayacağı dərs oldu...

Bu həm də bir daha onu göstərdi ki, Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur. Necə ki Hayastan 2020-ci ildə hərbi meydanında Azərbaycanın qarşısında diz çökməyə məcbur oldu, indi də üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməyə məhkumdur, ya öz xoşu ilə, ya da güclə...

Yasəmən MUSAYEVA,  
"Azərbaycan"

Regionda sülhün, təhlükəsizliyin bərqərar olması istiqamətində bütün danışıqlarda iştirak etməklə yanaşı, həmçinin əməli addımlar atan Azərbaycandan fərqli olaraq Hayastanın "fəaliyyəti" sülhdən yayınacağını açıq-aydın göstərir.

Son günlər Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin sülhpozucu hərəkətləri buna misaldır. Əslində, ilk sual ortaya çıxır ki, 2020-ci il 10 noyabr birgə Bəyanatına əsasən, Qarabağdakı qanunsuz erməni birləşmələrini ərazilərindən çıxarmaq öhdəliyini üzünə götürən Hayastan niyə buna əməl etmir?

Bunun notəsidir ki, xüsusən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ermənilər tərəfindən müxtəlif qanunsuzluqlara əl atılır, həmçinin mövqelərimiz atəşə tutulur.

Təkcə iyun ayının 26-da törədilən təxribat bunun növbəti bariz nümunəsidir. Həmin gün qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş notəsinə Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb. Qanunsuz er-

# Hayastan kimə güvənir?

Məğlub ölkə təxribatlarla özünü məhvə aparır

məni silahlı birləşmələrinin bu təxribatı cavabsız qalmayıb. Belə ki, ordumuz elə gəcə ilə hərbiçimizin yaralanmasına cavab olaraq, "Qisas" əməliyyatı həyata keçirib. Bu əməliyyat çərçivəsində qanunsuz birləşmələrin infrastrukturuna ciddi zərbələr endirilib. Bundan başqa, ilkin məlumatlara görə, 5 terrorçu məhv edilib.

Növbəti Vaşinqton görüşü ərəfəsində Hayastan sülh istiqamətində əməli addımlar atmaq yerinə, hər zamankı kimi sülhpozucu fəaliyyətlə məşğuldur. Bu isə bir daha göstərir ki, Hayastan sülh istəmir və ABŞ-nin dəstəyi ilə aparılan danışıqlara kölgə salaraq neqativ ab-hava yaratmaq məqsədi güdür.

Onu da qeyd etməkdə fayda var ki, bu, son vaxtlarda ilk belə təxribat deyil. Tez-tez mövqelərimizi atəşə tutan və layiqli cavabını anında alan ermənilər hələ öten ay sərhədimizə diversiya qrupu göndər-

mişdilər. Amma Dövlət Sərhəd Xidmətinin sayıqlığı notəsinə erməni diversantlardan ibarət dəstənin diversiya cəhdinin qarşısı alınmış, iki diversant saxlanılmışdı. Ancaq reallıq budur ki, qarşı tərəf nə məğlubiyyətə, nə də aldığı sarsıdıcı zərbələrə doyur. Belə ki, Ermənistan tərəfi yeni təxribatlara can atır. Bununla bağlı Azərbaycan tərəfi də tam məlumatlıdır. Fərruxda, Sarıbəbədə olduğu kimi, bu yeni təxribatların da qarşısı layiqincə alınacaq, düşmənin sərt və qətiyyətli cavab verəcək.

Baş vermiş təxribatda Laçında qurulmuş postu "blokada" kimi təqdim edərək terrorçulara dəstək verən bir sıra korruptsiyalar Qərb siyasətçiləri və təşkilatlarını da məsuliyyətli var. Bu təxribat erməninin də məsuliyyəti var. Bu təxribat erməninin də məsuliyyəti var. Bu təxribat erməninin də məsuliyyəti var.

Fransa prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə

görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər də deyilənlərin sübutudur. Həm 44 günlük Vətən müharibəsində, həm də postmünaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makron müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda prezident Makronun bu kimi qərəzli bəyanatları bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edən və dəstəkləyənlərin destruktiv fəaliyyətinin daha da genişləndirilməsinə rəvac verir. Bildirilib ki, prezident Mak-

ronun açıqlaması bir daha onu göstərir ki, o, Fransanın erməni lobbisinin əlində bir alətdir. Qeyd edək ki, onun izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsi məhz o şəxslərdəndir ki, ona qarşı Ermənistan tərəfindən ölkəyə giriş qadağası qoyulub.

Ümumiyyətlə, görünən odur ki, Hayastan hələ də müharibədən öncə savaş başlayacağı təqdirdə ona "dəstək" olacaqları vədini verib, döyüşlər zamanı kənardan "boylanan" havadarlarının fikirlərinə inanaraq təxribatlarından əl çəkmir. Hər dəfə də "dəmir yumruq"dan ağır zərbə alıb geri çəkildikdən sonra şər-böhtana başlayır.

Digər bir məqam isə odur ki, son hadisələr artıq Hayastanın oriyentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını verib, döyüşlər göstərdi. Maraqlıdır, görəsən, Hayastanın 30 illik işğal dövründə

bu adamlar niyə danışmışdılar, beynəlxalq qanunları, ədalət prinsipini nədən müdafiə etmirdilər? İndi regionda yaranan yeni reallıqları niyə qəbul etmək istəmirlər?

Bütün bunlar, əlbəttə ki, erməni lobbisinin fəaliyyətinin notəsidir. Əslində isə, regionda təhlükəsizliyin təmin olunmasını istəyən dünya gücləri Hayastanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görməli, onun əsl niyyətini düzgün qiymətləndirməli və İrəvanı sərəmsən iddialardan əl çəkməyə məcbur etməklə sülh prosesinə öz töhfələrini verməlidirlər. Amma görünən odur ki, Hayastan regionda gərginliyin qalmasına maraqlıdır. Bu ab-havayı saxlamaqla Hayastan beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə götürməyə çalışır.

Hayastanın bu təxribat və siyasi avadlıqlarının son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə iflasa uğratmaqdır. Bu ölkə regionda formalaşan yeni arxitekturanı, pozitiv əməkdaşlıq imkanlarını, inkişafı, təhlükəsizliyi təhdid edir və açılan yeni perspektivlərə zərbə vurmağa can atır.

Elçin CƏFƏROV,  
"Azərbaycan"



## İŞİMİZ, GÜZƏRANIMIZ

Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin istifadəyə verilməsindən 16 il keçir. Bu boru xətti Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq ölkəmizin və Gürcüstanın ərazisindən keçməklə Azərbaycan qazını Türkiyəyə çatdırır.

"Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" hələ 2001-ci il martın 12-də Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində imzalanmışdı. Həmin il sentyabrın 29-da isə Gürcüstan Prezidentinin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş" in imzalanması baş vermişdi. 6 il sonra "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacaqın Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyənin qaz kəmərləri sistemində daxil olması bu sonadlarda nəzərdə tutulanların həqiqətə çevrilməsi idi.

Azərbaycan qazı Türkiyədən bir qədər əvvəl Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Gürcüstana çatdırılmışdır. Belə ki, CQBK Bakı-Tbilisi-Ərzurum kəmərinin ön hissəsini təşkil edir. Ümumi uzunluğu 691 kilometr olan CQBK-nin Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi 248 kilometrdir. Gürcüstan-Türkiyə sərhədində CQBK-yə 280 kilometrlik boru kəməri birləşir. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. 2007-ci il iyulun 3-də tam istifadəyə verilərək BTƏ Azərbaycan həm də qaz ixrac edən ölkə kimi tanıtıldı.



## Azərbaycanı qaz ixracatçısı kimi tanıdan kəmərlər

Bakı-Tbilisi-Ərzurum xətti 16 ildir fəaliyyət göstərir

Əslində, Bakı-Tbilisi-Ərzurum kəməri "Cənub qaz dəhlizi"nin bünövrəsi, başlanğıc rəolunu oynamışdır. Prezident İlham Əliyev çıxışlarında bunu dəfələrlə qeyd etmişdir. 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi"nin açılış mərasimində dövlət başçısı demişdir: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan "Şahdəniz" yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da, bunlar tarixi nailiyyətlərdir. "Şahdəniz" ya-

tağının gələcək işlənməsi ilə bağlı addımlar atılmağa başlandı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, "Cənub qaz dəhlizi"nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı".

BTƏ-ni haqlı olaraq "Cənub qaz dəhlizi"nin təməli adlandırılır. Məlum olduğu kimi, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilatı qəbul etmək, həmin mavi yanacağı Türkiyəyə və Avropaya nəql etmək məqsədilə CQBK sisteminin genişləndirilməsi

həyata keçirilib. Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə yanaşı yeni xətt tikilib. Buradan Gürcüstan sərhədindəki çatan yeni kəmərin uzunluğu 387 kilometrdir. Onun başlanğıcında 1 ərsləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyası mövcuddur. CQBK-nin Gürcüstandakı genişləndirmə işlərinə isə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsləmə, 2 kompressor stansiyası, təzyiqli azaldan və ölçən stansiyaların tikintisi daxil idi. Nəticədə BTƏ-nin mühüm hissəsi olan CQBK genişləndirilərək "Cənub qaz dəhlizi"nin

güclü bir qoluna çevrildi.

Beləliklə, CQBK "Cənub qaz dəhlizi"ni təşkil edən üç kəmərin birincisidir. Boru kəmərinin genişləndirilməsi 2018-ci ilin iyun ayından Türkiyəyə kommersiya qaz həcmələrinin nöqlinə başlayıb. "Şahdəniz-2" çərçivəsində çıxarılan qaz TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) ixrac edilir. Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşən TAP (Trans-Adriatik Qaz Boru Kəməri) isə 2020-ci ilin son günündən Azərbaycan qazını Avropaya çatdırır.

Bakı-Tbilisi-Ərzurum kəmərinə gəldikdə isə, Türkiyənin ölkəmizdən idxal etdiyi qazın böyük bir hissəsi bu xətlə daşır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanın Türkiyəyə rəsmi qaz kəmərləri ilə 17 milyard 896,7 milyon kubmetr mavi yanacaq nəql edilib və əvvəlki ilin eyni vaxtına nisbətən

5,2 faiz artım müşahidə olunub. Beş ayda qaz nəqlinin 51,6 faizi Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə həyata keçirilib. Bu xətlə 9 milyard 229,3 milyon kubmetr təbii qaz ixrac edilib.

Xatırladaq ki, hazırda 6 ölkə - Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan və Rumıniya Azərbaycandan mavi yanacaq alır. Yaxın gələcəkdə ixracın coğrafiyası xeyli genişləndəcək. BTƏ Azərbaycan qazını dünyaya aparın bu uğurlu yolların başlanğıcında dayanır.

Flora SADIQLI,  
"Azərbaycan"

## DOST İnküziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qruplara aid 195 benefisiara xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnküziv İnkişaf və Yaradıcılıq Mərkəzinə daha 20-dək benefisiar cəlb olunub.

Hazırda burada həssas qruplara aid 200-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri (raq, təsviri incəsənət, dulusçuluq, musiqi, dərziçilik, modelçilik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və landsaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulnariya, səhnə ifaçılığı, kapoevra, badminton və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirir. Onlardan 128 nəfəri əlilliyi olan şəxslər, 30 nəfəri aztəminatlı ailələrdən olanlar, 25 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, 12 nəfəri şöhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olanlar və ailə üzvləridir.

Həmçinin benefisiarlardan 96 nəfəri 6-18 yaşlarında, 99 nəfəri 18 və daha yuxarı yaşda olanlardır.

Mərkəzdə həssas qrupların yaradıcı potensialının inkişafına dəstək göstərilməsi ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi metod üzrə onlarla bağlı kompleks reabilitasiya işləri də aparılır.

## İtaliyada FAO-nun 43-cü sessiyası keçirilir

Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 43-cü sessiyası öz işinə başlayıb. İyulun 7-dək davam edəcək sessiyada Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov da iştirak edir.

Sessiya iştirakçıları planetin su ehtiyatlarından səmərəli istifadə, su ehtiyatlarının inteqrasiya olunmuş effektiv idarəçiliyi, atmosfer yağıntılarının azalması və regional üzrə qeyri-bərabər paylanmasını, quraqlıq, daşqın, sel və submusalın aqrar sektora mənfi təsirinə minimuma endirilməsi və digər mövzuların müzakirə edəcəklər.

Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirib. Nazir Məcnun Məmmədov Estoniya, Şimali Makedoniya, Özbəkistan və Moldovadan olan həmkarları ilə ölkəmiz arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, əməkdaşlığın hüquqi-normativ bazasının təkmilləşdirilməsi, aqrar tədqiqatlar və texnologiyaların sahəsində təcrübə mübadiləsi və s. qarşılıqlı maraq kəsb edən mövzular ətrafında müzakirələr aparıb.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun FAO-nun 43-cü sessiyasında su resurslarından səmərəli istifadə mövzusunda "dəyirmi masa"da çıxışı nəzərdə tutulur.

## "Azərbaycanın bütövlükdə "yaşıl enerji" məkanına çevriləcəyi vaxta çox qalmayıb"

Dünyada, əsasən, neft-qaz ölkəsi kimi tanınan Azərbaycan zəngin enerji ehtiyatları olan ölkələrin bəzilərindən fərqli olaraq neft kapitalını çox uğurla insan kapitalına çevirməyi bacarıb. Bu barədə ADA Universitetinin İnkişaf və Diplomatika İnstitutu, ADA Universiteti Fondu (Azərbaycan), SOCAR, BP Azərbaycan, "KOLİN Azərbaycan və Total Energies" şirkətlərinin dəstəyi ilə keçirilən 17-ci Bakı Yay Enerji Məktəbi layihəsində də danışıldı.

Layihənin açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev, energetika nazirinin müavini Elnur Soltanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couz və başqaları iştirak ediblər.

Məlumat üçün bildirdi ki, Bakı Yay Enerji Məktəbi 2007-ci ildən etibarən hər il keçirilir. Məktəb Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ekologiya məsələlərinin aradılması, daha doğrusu, tədqiq edilməsi üçün dünyanın tanınmış alimlərini, siyasətçi və mütəxəssislərini bir araya gətirən və önəmli olaraq keçirilən iktihafat sertifikat proqramıdır. Proqram çərçivəsində iştirakçılara həm enerji, həm də ətraf mühitlə bağlı geniş məlumat təqdim olunur. Bunlar enerji iqtisadiyyatı, enerji hüququ, təbii sərvət qaynaqlarının idarə edilməsi, bərpaulunan mənbələr, davamlı, iqlim dəyişikliyi və enerji geosiyasəti daxil olmaqla bir sıra mövzunu əhatə edir. Bakı Yay Enerji Məktəbinin müəllim və mürəccəlləri akademiya, dövlət və özəl sektorun aparıcı ekspertləridir.

İyulun 14-dək davam edəcək budəfəki tədbirdə dünyanın tanınmış elm xadimləri, mütəxəssis və siyasətçiləri iştirak edəcək. İştirakçılara Bakı Limanından Aktayya gəmi-borə ilə səyahət edəcək və enerji məsələləri ilə bağlı Qazaxıstan perspektivi ilə də yaxından tanış olacaqlar.

Onu da qeyd edək ki, Yay Enerji Məktəbi ADA Universiteti yaranandan bu günə kimi on cəddi və sanballı proqramlardan biri olub. Lakin sonralar institut formatında Bakı Yay Enerji Məktəbi adı ilə keçirilməyə başlayıb. Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bu sözlərin davamı olaraq deyib: "Biz, sadəcə olaraq, neft və enerji məhsulları istehsal etmirik, eyni zamanda bu sahədə olan, bəlkə də, dünyada heç bir ölkə ilə müqayisə edilməyəcək dərəcədə zəngin biliklərimizlə dünya elminə öz töhfələrimizi veririk. Bu il 55-dən çox iştirakçı var, təqribən 15 ölkənin nümayəndələridir. Bu tələbələr özləri istəyərək, ödəniş haqqını verənlər gəlirlər Azərbaycan. Proqram Azərbaycan bərpaulunan enerjinin istehsalında bp, Masdar və digər enerji şirkətləri ilə fəal əməkdaşlıq edir. "Yaşıl iqtisadiyyat"a keçid bütün dünyada prioritet məsələ olmaqla yanaşı, aktual çağırışlardan biridir. Azərbaycan da bu çağırışlara qoşulan ölkələrdən olduğu üçün Bakı Yay Enerji Məktəbi adlanan beynəlxalq tədbirə evsahibliyi edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpaulunan mənbələrə hesabına enerji istehsalı 2018-ci ildə müqayisədə 50 faiz artacaq. 2050-ci ildə isə bu rəqəm 70 olacaq. Ona görə də ölkəmiz zəngin təbii resurslara səykənərək bərpaulunan enerji mənbələrinin şaxələndirilməsinə üstünlük verir. Bunun üçün çox önəmli addımlar atan Azərbaycan qısa müddətdə elektrik enerjisi idxal edən ölkədən ixracatçı ölkəyə çevrilib. Bu, təbii ki, qürurvericidir. Bakı Yay Enerji Məktəbinin açılışında sözləndirən fikirlərdən biri də bu idi ki, Azərbaycanın bütövlükdə "yaşıl enerji" məkanına çevriləcəyi vaxta çox qalmayıb. İndiyədək görülən işlər əsas verir deyək ki, təkcə işğaldan azad edilmiş ərazilərə Azərbaycanın "yaşıl enerji" vadisi demək olar. Prezident İlham Əliyev bu barədə belə deyib: "Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri "yaşıl enerji" ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik".

Z.ƏLİYEV,  
"Azərbaycan"

Son illər dünyanın baş üzərində daha bir kabus dolayır - su qıtlığı. Şirin su qaynaqlarının azalması, içməli və suvarma suları üçün yararlı olan su mənbələrinin quruması nəticəsində ortaya çıxan bu problem bəşəriyyətin bəlasına çevrilib. Ondan xilas olmaq üçün dünyanın hər yerində "SOS" siqnalı verilir. Mütəxəssislərin proqnozuna görə, yaranmış su böhranını aradan qaldırmaq üçün tapılmasa bəşəriyyəti çox böyük təhlükə gözləyir.

Təbii ki, həmin bəla Azərbaycandan da yan keçmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və regiondakı su ehtiyatının yalnız 15 faizi qədərdir. Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları, əsasən, çaylarda cəmlənib. Həmin su ehtiyatlarının 67-70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) ölkəmizin daxilində çaylarında formalaşır. Çay sularının ümumi təbii ehtiyatları 28,5-30,5 qonşu ölkələrdən transsərhəd çaylarla daxil olan su ehtiyatları 19,0-20,5, yerli axım 9,5-10,0 kubkilometr təşkil edir. Kür və Araz çaylarının su ehtiyatları isə qonşu ölkələrin ərazisində də istifadə olunduğu üçün 20 faizə qədər azalır.

Hesablamalara görə, 2100-cü ildə Azərbaycanda su ehtiyatlarının 40 faizinin azalması gözlənilir. Belə bir zamanda mövcud ehtiyatlardan səmərəli istifadə, suyun bərabər bölünməsi, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, son 5 il ərzində Mingəçevir su anbarının ehtiyatları 50 faiz azalıb. 7-8 ildir ölkə ərazisində daha çox quraqlıq müşahidə edilir. Bu, yağıntının miqdarının az ol-

## Su ehtiyatlarımız tükənir

## Köməyə yağış suyu gəlir

ması, həmçinin ölkəyə daxil olan transsərhəd çaylardan suların az axması ilə əlaqədardır.

Məlum olduğu kimi, vəziyyətin gələcəkdə daha təhlükəli həddə çatmaması üçün Prezident İlham Əliyev hələ 2020-ci ildə su komissiyası yaradılması haqqında sərəncam imzalayıb. Ölkənin bütün ərazilərində su ehtiyatlarından səmərəli istifadə etmək və su təsərrüfatının idarə olunmasını təkmilləşdirmək üçün yaradılan komissiyanın ilk iclasında mənbələrdən götürülən suya qənaət olunması qərarı alındı. Su Ehtiyatları Dövlət Agentliyi bu qərara əməl edərək qənaət rejiminə keçib. Ara-sıra paytaxtın bəzi yerlərində günün müəyyən saatlarında suyun verilməsi dayandırıldı. Amma etiraf etməliyəm ki, bu üsul "dəryada bir damla" effekti verir.

Bəs nə etməli? İlk növbədə fəaliyyət dairəsini daha da genişləndirmək, xammaldan təkrar istifadə etmək, su hövzələrinin qorunmasında məsuliyyəti artırmaq və beynəlxalq əməkdaşlığı gücləndirməklə ekoloji problemlərin həlli yolunda olan bütün imkanlardan bəhrələnmək lazımdır. Doğrudur, ölkəmizin kənd təsərrüfatında müasir texnologiyalardan qismən də istifadə edilir. Bundan başqa, kəndlərdəki torpaq kanalları betonlaşdırılır, açıq arklar demir borularla əvəzlənir, bəzi təsərrüfatlarda damcı suvarma üsulları istifadə olunur və s. Amma bunlar da qıtlığın qarşısını tam almaq üçün yetərli deyil.

İllər öncə su qıtlığı ilə bağlı problemlər həlli yollarından birinin yağış sularından istifadə etmək olduğu təklifi verilmişdi. Məsələn, bu gün park və digər yaşılıqlar içməli su ilə suvarılır. Halbuki bunun üçün



ən yaxşı üsul yağış suyunun istifadəsidir. Mütəxəssislər deyirlər ki, yolların kənarında quraşdırılmış suötürücü qurğular vasitəsilə yağış yağışları toplayıb su anbarlarında saxlamaq olar. İri asfalt yolların kənarları ilə yağış sularını yığan yeraltı su yolu - drenajlar çəkilir. Oradakı yağış sularının da həmin anbara axmasını məqsətləndirmək mümkündür. Bundan savayı, hər bir binanın damına toplanan və su boruları ilə axan yağış sularını anbarlara yığıb saxlamaq və həmin suyun hesabına yay aylarında yağışlıqları suvarmaqla içməli suya xeyli qənaət etmək olar. Hələ onu demirik ki, avtomobillərin yuyulma məntəqələrində içməli sudan istifadə olunur və onu da texniki su ilə əvəz etməyin vaxtı çoxdan çatıb. Doğrudur, yağış sularının yığılması və istifadəsi verilməsi çox bahalı sistemdir. Amma Azərbaycan da kasıb ölkə deyil.

Elə bu hesaba qarabağda artıq bu işə start verilib. Mayın 5-də Prezident İlham Əliyev Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış sularını sistemləri kompleksinin təməlini qoyub. Nəzərdə tutulan layihə 2040-cı ilədək Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanır. Bundan başqa, 15 subartezian quyusunun

qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin və tullantı sətəmizləyici qurğunun inşası, eyni zamanda ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması nəzərdə tutulur. Bu işlərin yerinə yetirilməsi prosesində, təbii ki, yağış sularının istifadəsi üçün mümkün üsullardan da istifadə olunacaq. Ağdam şəhərində də yağış sularını anbarlarda təmizləyib həm texniki su kimi, həm də yaşılıqların suvarılması üçün istifadə olunacaq. Su Ehtiyatları Dövlət Agentliyinin məlumatına görə, ilk dəfədir ki, bütün bir şəhəri belə bir sistem tamamilə əhatə edəcək. Ağdamda həm içməli, həm kanalizasiya, həm də yağış sularını sistemləri yaradır. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin hər bir yaşayış məntəqəsində bu sistem yaradılması nəzərdə tutulur. Cəbrayıl da bu layihə hazırdır. Orada yeraltı suların istifadə olunacaq. Anbarlar, paylayıcı şəbəkələrin qurulması planlaşdırılır. Bu gün tikintisi davam edən Şuşa və Kəlbəcərdə ilk olaraq yerüstü, Laçın, Füzuli, Ağdam, Cəbrayıl, Zongilan və Qubadlıda isə yeraltı mənbələrdən istifadə olunması nəzərdə tutulur.

Züleyxa ƏLİYEV,  
"Azərbaycan"



# Fransa od içindədir

Fransa vətəndaş itaətsizliyi və tətilər ənənəsi olan ölkədir. Küçə istehkamları, qarət olunmuş mağazalar, yandırılmış avtomobillər və ictimai nəqliyyatın işini dayandırması Beşinci Respublikada adı həlaldır.

## Fransada ani vəziyyətlərdə belə iğtişaşlar başlayır

Bununla belə, son iki ildə Fransa cəmiyyəti və dövləti elə bir vəziyyətə düşüb ki, ani vəziyyətlərdə dərhal iğtişaşlar başlayır, sonra sürətlə bütün ölkəyə yayılır.

Bu cür hadisələrdən biri bu günlərdə 17 yaşlı əlcəzairli Nael Mərzukun Paris yaxınlığındakı Nanter şəhərində polis tərəfindən avtomobildə güllələnərək öldürülməsindən sonra baş verib. Demək olar ki, dərhal iğtişaşlar başlayıb və bu, sürətlə digər şəhərlərə yayılıb. Nanterdə, Parisdə və digər şəhərlərdə fransızlar hüquq-mühafizə orqanları əməkdaşlarını səlahiyyətlərini aşmaqda ittiham edərək etiraz aksiyalarına çıxıblar. Onlar istehkamlar qurub, avtomobillərə od vurublar.

İğtişaşlar paytaxtın ətraflarına - Süren, Anyer-sür-Sen, Jen-vilye, La Qaren-Colomb və Vilnöv rayonlarına, habelə Tuluza, Lion, Marsel, Strasburq və Qrenobl şəhərlərinə yayılıb. Etirazçılarla jandarmar arasında şiddətli toqquşmalar, polis montaqolərinə hücumlar, zibil qutularının, avtomobillərin, binaların yandırılması və talanlarla müşayiət olunan proseslər artıq bir həftədir davam edir.

İğtişaşlar Paris ətrafındakı L'Ail-le-Rose şəhər administrasiyasının rəhbəri Vinsent Janbrunun evinə soxulub, daha sonra binanı yandırdılar.

Asayiş qorumaq üçün hökumət 45 min polisi səfərbər edib, ərazilərə zirehli və təzyiqli su verən maşınlar götürüb, insanlara qarşı gözyaşardıcı qaz və xüsusi qumbaralardan istifadə olundu. Polisa etirazçılara qarşı odlu silahlardan da istifadə etməyə icazə verilib. 3200 nəfər saxlanılıb, jandarmar arasında xeyli sayda yaralı var.

## Vətəndaş itaətsizliyinin baş alıb getdiyi ölkə




Parisdə yaşayan rusiyalı siyasi mühacir publisist, tarix elmləri namizədi Aleksey Saxnin xatırladı ki, dünyada polis zorakılığına qarşı genişmiqyaslı etirazlar bir neçə il əvvəl ABŞ-də afro-amerikalı Corc Floydun saxlanması zamanı həlak olması ilə bağlı keçirilib. İndi də oxşar hadisə Fransada baş verib.

Onun fikrincə, ümumi sosial diaqnoz belədir: bütün neoliberal hökumətlər onilliklərdə əzəmətli sosial bərabərsizliyi artırır və vəziyyəti nəzarətdə saxlamaq üçün güc strukturlarını gücləndirirlər. Belə halda hüquq-mühafizə orqanları işçiləri getdikcə özünü daha inamli hiss edir, insanlarla nozakətsiz və kobud davranırlar.

Fransadakı hərbiləşmə ilə silahdan istifadə ilk növbədə əzəmətli və yoxsul məhəllələrin sakinlərinin qəzəbinə səbəb olub.

Əlcəzairisilli yeniyetməni öldürən polis əməkdaşını dindirmə zamanı bildirib ki, guya, sürücü avtomobili onun üzünə sürməyə cəhd edib və bu, atışmaya səbəb olub. Bununla belə, artıq internetdə gəncin saxlanması ilə bağlı yayılan görüntülərdən aydın olur ki, polis əməkdaşlarının həyatı üçün heç bir təhlükə yoxdur.

Asayiş keşikçisinin dediyinə əks olaraq, o, hadisə zamanı maşının kapotunun qarşısında deyil, tamamilə kənardadır. Bu da hadisənin irqi zəmində baş verdiyinə dəlalət edir.



heç də təəccüblü deyil. Bu, tarixən işğalçı və müstəmləkəçi siyasət yürüdən, dinc insanlara qarşı çoxsaylı cinayətlər və soyqırım törədən ölkə üçün adi bir hal sayıla bilər.

Fransada toplaşma və ifadə azadlığı kimi anlayışlara artıq məhəl qoyulmur, etirazçıların dinc nümayişləri qəddarlıqla dağdırılır, insanların hüquqları kobud şəkildə pozulur. Ancaq digər ölkələrə Paris dərhal "demokratiya" və "insan hüquqları" dərsləri keçmək istəyir.

Ötən ay Fransa insan haqlarının vəziyyətinə görə BMT üzvləri tərəfindən sort şəkildə tənqid olunub. "Le Figaro" qəzeti yazır ki, Makron hakimiyyəti etirazçılara və miqrantlara qarşı hücumlar, irqi ayrı-seçkilik, müsəlmanlara qarşı diskriminasiyaya görə tənqid obyektinə çevrilib.

BMT-nin İnsan Haqları Şurası Fransada insan haqlarının vəziyyətini üç saatdan çox araşdırıb. ABŞ, İsveç, Norveç, İran, Çin, Malayziya, Braziliya, Yaponiya, Rusiya, Lüksemburq, Tunis, Danimarka, Lixtenşteyn və digər ölkələrin nümayəndələri Fransa hökumətini "asayişin qorunması ilə bağlı siyasətini yenidən nəzərdən keçirməyə", "polis məmurlarının iştirakı ilə baş verən irqi insidentlərin bütün hallarının qeyri-polis orqanları tərəfindən qərəzsiz araşdırılmasını təmin etmək üçün addımlar atmağa" çağırıblar.

"Biz Fransaya müsəlmanlara qarşı nifrət və antisemitizm kimi dini nifrətə əsaslanan cinayətlər və zorakılıq təhdidləri ilə mübarizə sayələrini gücləndirməyi tövsiyə edirik", - deyərək ABŞ nümayəndəsi Kelli Billinqslı bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu Fransada son günlər iğtişaşlar zamanı özünü göstərən antisemit əhvali-ruhiyyənin artıdığını açıqlayıb.

O, hökumətin həftəlik iclasında deyib: "İsrail hökuməti Fransada antisemitizmin təzahürlərini və dalğalarını hədsiz narahatlıqla izləyir. Son günlər biz Fransada yəhudilərə qarşı cinayətkar hücumların şahidi oluruq. Biz bu hücumları qətiyyətlə pisləyirik".

## İğtişaşlar daha təhlükəli hal alır

Bu arada 17 yaşlı Naeli güllələyərək öldürən polisə kömək üçün pul yığılması ilə bağlı qalmaqal genişlənir. Hüquq-mühafizə orqanının əməkdaşları törətdiyi qətlə görə istintaqa cəlb olunub. Prezidentliyə keçmiş namizəd Erik Zemmurun keçmiş mətbuat katibinin təşkilatlandırılaraq şəxsə və onun ailəsinə dəstək olmaq üçün pul yığılmaqdan ötrü kampaniya təşkil etməsi isə qalmaqala səbəb olub.

Əksəriyyəti solçu partiyalardan olan bir çox siyasətçilər bu təşəbbüsü pisləyərək onu "qalmaqallı" və "utanmaz" adlandırdılar. Sosialist Partiyasının birinci katibi Olivye For pul yığılmasını dayandırmayı tələb edib.

Fransada hökumət əleyhinə aksiyalar getdikcə daha qorxulu və təhlükəli hal alır. Yelisey sarayının Mətbuat xidməti bildirib ki, Emmanuel Makron Milli Assambleyanın sədri Yael Bron-Pivet və Senatın sədri Jerar Ləşe ilə iyulun 3-də baş verən iğtişaşlar ətrafında vəziyyəti müzakirə edib.

Bu gün isə prezident ölkənin 220-dən çox şəhər və kommunasının mərkəzi ilə bu mövzuda görüş keçirəcək.

Qeyd olunur ki, Fransa dövlətinin başçısı hadisələrin səbəblərini anlamaq üçün hərtərəfli və uzunmüddətli işə başlamaq niyyətindədir.

Görəsən, keç deyilmi?

Rizvan CƏFƏROV,  
"Azərbaycan"

# "Krakov - 2023": 3 qızıl, 2 gümüş, 6 bürünc

Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarına yekun vuruldu. Bir-birindən maraqlı idman yarışlarının şahidi olduq. Qitənin 48 ölkəsindən 7000-ə yaxın atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəldi.

11 gün davam edən yarışlarda Azərbaycan 101 atletlə təmsil olunmuşdu. Komandamızın III Avropa Oyunlarında yüksək nəticə əldə etmək imkanını kifayət qədər yüksək idi. Xüsusilə karateçilərə, boksçulara ümid böyük idi. Amma Azərbaycan yığması 11 medal qazandı. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyalırdı. Komandamız ümumi hesabda isə 24-cü yeri tutdu.

Ölkəmizə ilk qızıl medalı karateçi Tural Ağalarzadə qazandı. 67 kq-da çıxış edən karateçimiz B qrupundakı görüşlərini qalib başa vuraraq yarımfinala yüksələrək ən azı bürünc medalı təmin etdi. O, əvvəlcə macarıstanlı Martial Tadişsiyə 4:0, ardınca isə isveçrəli Toni Pisinoya 5:3 hesabı ilə qalib gəldi. Tural finala gedən yolda polşalı Mişo Sabyetskini sınağa çəkdi. Rəqibinə 4:3 hesabı ilə qalib gələn idmançımız həlledici mərhələdə yunanıstanlı Dionisios Ksenos ilə üz-üzə gəldi. Görüşü qalib başa vuran idmançımız III Avropa Oyunlarının qızıl medalına sahib çıxdı.

Daha bir qızıl medalçı xanım karateçimiz İrina Zaretska (68 kq) isə ilk görüşündə erməni rəqibi Anita Makyana qalib gəldi. Ukray-



nalı Qalina Melniki üstöləyon (5:0) dünya və Avropa çempionumuz ardıcıl ikinci qalibiyyət sayəsində yarımfinala yüksəldi. O, üçüncü dueldində ispaniyalı İzabel Nyetonu çətinliklə (4:3) məğlubiyəyə uğradı. 27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin etdi. Finala gedən yolda İrina Fransa təmsilçisi Alize Agierlə qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrıldı. Həlledici mərhələdə isveçrəli Yelena Kuirici ilə üz-üzə gələn xanım idmançımız qələbə qazanaraq qızıl medala yiyələndi.

Üçüncü qızıl medalı isə ölkəmizin hesabına kikkəşçumuz Fərid Ağaməhədiyev (63,5 kq) yazdırdı. İdmançımız full-kontakt növündə finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana 3:0 qalib gələrək yarış qalibi oldu.

Ölkəmizə gümüş medalları boksda Məhəmməd Abdullayev (+92 kq) və taekvondo-2 Soyyad Dadaşov (54 kq) qazandırdılar. Bürünc mükafatlara isə Həşim Məhəmmədov (58 kq, taekvondo), Asiman Qurbanlı (84 kq, karate), Murad Allahverdiyev (80 kq, boks),

Aysu Devrişova (57 kq, muay-tay), Emili Rzayeva (63,5 kq, muay-tay) və Xəyal Əliyev (67 kq, muay-tay) layiq görüldülər.

Yarışın bağlanması mərasimi "Henik Reyman" stadionunda baş tutdu. Mərasimdə Polşa və bəzi Avropa ölkələrinin rəhbər şəxsləri, Beynəlxalq və Avropa Olimpiya komitələrinin rəsmiləri iştirak etdilər. Mərasim Polşanın Dövlət Himni ilə başladı. Ardınca iştirakçı ölkələrin bayraqları arenaya götürüldü. Azərbaycanın bayrağı da "Krakov-2023"də boks yarışında gümüş medal qazanan Məhəmməd Abdullayev oldu.

Daha sonra bədii hissə çərçivəsində müxtəlif rəqs kompozisiyaları nümayiş etdirildi. Yerli ifaçılar mahnılar səsləndirdilər. Onlar arasında Viki Qabor, Sara Ceyms və Di-Cey Qromi də yer almışdılar.

Tədbirdə bayrağın növbəti oyunların ev sahibinə ötürülmə mərasimi olmadı. Buna 2027-ci ildəki yarışın harada keçiriləcəyinin dəqiqləşməməsidir. Tədbir zamanı Avropa Olimpiya komitələrinin bayrağı sadəcə endirildi.

Çıxışlarda yarışın yüksək səviyyədə keçməsindən, Avropa ölkələri arasında dostluğa təsirindən danışıldı. İyunun 21-də açılış mərasimi keçirilən və 12 gün Avropanın diqqət mərkəzində olan yarışın Sülh məşəli də söndürüldü.

Elçin CƏFƏROV,  
"Azərbaycan"

## Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 05.07.2023-cü il gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

## "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti gəmilər üçün qayıq mühərriklərinin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciəti üçün son müddət 11 iyul 2023-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küçəsi 2

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132

Tender komissiyası

## "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun Dəniz Nəqliyyat Donanmasının inzibati binasında təmir (3-cü və 4-cü mərtəbənin təmiri) xidmətlərinin (mal-material və işçilik daxil) satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciəti üçün son müddət 18 iyul 2023-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul ediləcəkdir.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küçəsi 2

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1176

Tender komissiyası

## ALLAH RƏHMƏT ELƏSİN!

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi iş yoldaşları Səidə Hüseynovaya atası

**RAMİZ ƏZİZOVUN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Boks Federasiyasının rəhbərliyi və kollektivi federasiyanın baş katibi Nağı Səfərova atası

**TOFIQ MÜƏLLİMİN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Rasim, Şahin, Eldəniz və Xalis Həsənov qardaşları Fikrət, Oktay və Elşad Əzizovlara qardaşları

**RAMİZ NƏHMƏD OĞLU ƏZİZOVUN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Hidayət Bəşirov ailəsi ilə birlikdə Fikrət Əzizova və ailəsinə əzizləri

**RAMİZ ƏZİZOVUN**

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərova atası

**TOFIQ MÜƏLLİMİN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Rəfail Kərimov, Azad Əhmədov, Elçin Hüseynov və Mətləb Kazımov Fikrət və Rəşad Əzizovlara əzizləri

**RAMİZ NƏHMƏD OĞLU ƏZİZOVUN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Sumqayıt Dövlət Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi universitetin Dünya İqtisadiyyatı və Marketing kafedrasının professoru Şəfa Əliyevə bacısı

**BƏNÖVŞƏ XANIMIN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Elxan Bəşirov, Ziyad Səmədzadə, Şakir Səlimov və Həsən Şirinov Fikrət Əzizova qardaşı

**RAMİZ ƏZİZOVUN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov və universitetin kollektivi UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, Təbiiqə iqtisadiyyatı kafedrasının dosenti

**RAMİZ ƏZİZOVUN**

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

Sərvər Babayev ailəsi ilə birlikdə

**RAMİZ ƏZİZOVUN**

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

**Bəxtiyar SADIQOV**

## Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl kitab	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl kitab müavinləri	- 539-44-91,	Fotoilustrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az  
az.reklam@mail.ru



[www.azerbajian-news.az](http://www.azerbajian-news.az)



## Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj **4493**  
Sifariş **1656**

Qiyəti **40 qəpik**